

TEST: 1607#01#Y15#01

Test	1607#01#Y15#01
Fənn	1607 - İnternet texnologiyaları
Təsviri	[Təsviri]
Müəllif	Paşayeva S.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	39
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☐
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İnternet hansı növ şəbəkəyə aiddir? (Çəki: 1)

- ☒ Qlobal;
☐ Lokal
☐ Regional;
☐ Heç biri;
☐ Hamısı eynidir.

Sual: Qlobal şəbəkələrdə istifadəçilər arasında məsafə nə qədər olmalıdır? (Çəki: 1)

- ☒ 10000-15000 km;
☐ 10000 km-ə qədər;
☐ 100 km;
☐ 1000 km;
☐ 50000 km.

Sual: Internetin əsasını qoyan tədqiqatlar hansı illərdə nəticə vermişdir? (Çəki: 1)

- ☒ XX əsrin 60-cı illərinin sonu
 - ☐ XX əsrin 60-cı illərinin əvvəli
 - ☐ XX əsrin 70-ci illərinin sonu
 - ☐ XX əsrin 70-ci illərinin əvvəli
 - ☐ XX əsrin 50-cı illərinin sonu
-

Sual: Qlobal şəbəkə nədir? (Çəki: 1)

- ☒ Beynəlxalq miqyaslı şəbəkə;
 - ☐ Ərazi miqyaslı şəbəkə;
 - ☐ Məhdud sahəni əhatə edən şəbəkə;
 - ☐ Yalnız bir bina daxilində olan şəbəkə;
 - ☐ Kiçik məsafələrdə olan şəbəkə.
-

Sual: Açıq sistemlərin qarşılıqlı münasibət modelində (OSİ) şəbəkə funksiyalarının neçə səviyyəsi mövcuddur? (Çəki: 1)

- ☒ 7
 - ☐ 6
 - ☐ 4
 - ☐ 5
 - ☐ 9
-

Sual: İnternet nədir? (Çəki: 1)

- ☒ Milyonlarla kompüterləri, proqramları, verilənlər bazalarını, faylları birləşdirən şəbəkələr şəbəkəsidir
 - ☐ Yüzlərlə kompüterləri, proqramları, verilənlər bazalarını, faylları birləşdirən şəbəkədir
 - ☐ proqramları, verilənlər bazalarını, faylları birləşdirən şəbəkələr şəbəkəsidir
 - ☐ kompüterləri, proqramları birləşdirən şəbəkələr şəbəkəsidir
 - ☐ verilənlər bazalarını, faylları birləşdirən şəbəkələr şəbəkəsidir
-

Sual: Şəbəkədə əlaqə xəttinin əsas göstəricisi (Çəki: 1)

- ☒ informasiyanın maksimal ötürülməsi sürəti
 - ☐ informasiyanın əyaniliyi
 - ☐ informasiyanın çoxluğu
 - ☐ informasiyanın qiyməti
 - ☐ informasiyanın saxlanma müddəti
-

Sual: Kompüter şəbəkələri arasında əlaqələr hansı vasitələrlə qurulur? (Çəki: 1)

- ☒ telefon xətləri, optiklifli kabel, radio əlaqə
 - ☐ elektrik xətləri, optiklifli kabel, radio əlaqə
 - ☐ telefon xətləri, rəngli kabel, radio mayak
 - ☐ əsas xətlər, optiklifli kabel, radio əlaqə
 - ☐ magistrallar, optiklifli kabel, radio mayak
-

Sual: lokal şəbəkənin işçi stansiyası internetə qoşulur (Çəki: 1)

- ☒ lokal şəbəkə serveri və marşrutizatorla
 - ☐ lokal şəbəkə serveri və şlüzlə
 - ☐ lokal şəbəkə xətti və marşrutizatorla
 - ☐ lokal şəbəkə marşrutizatoru və şlüzlə
 - ☐ heç biri
-

Sual: Protokol nədir? (Çəki: 1)

- ☒ qaydalar toplusu
 - ☐ sənədlər toplusu
 - ☐ fayllar toplusu
 - ☐ baytlar toplusu
 - ☐ kataloqlar toplusu
-

Sual: açıq sistemin yeddisəviyyəli modelinə müvafiq protokollar olmalıdır? (Çəki: 1)

- ☒ hər səviyyə üçün
 - ☐ bir səviyyə üçün
 - ☐ hər hansı səviyyə üçün
 - ☐ aşağı səviyyə üçün
 - ☐ sonuncu səviyyə üçün
-

Sual: şəbəkədə resursların “mənbəyi” kimi nə çıxış edir? (Çəki: 1)

- ☒ server
 - ☐ şlüz
 - ☐ istənilən kompüter
 - ☐ terminal
 - ☐ heç biri
-

Sual: WiMax nədir? (Çəki: 1)

- ☒ uzaq məsafəyə simsiz internet rabitəsi
 - ☐ şlüz
 - ☐ istənilən kompüter
 - ☐ terminal
 - ☐ heç biri
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: uzaqdakı istifadəçilərin autentifikasiya serveri (Çəki: 1)

- ☒ RADIUS
 - ☐ QLOBUS
 - ☐ RODOS
 - ☐ EDEM
 - ☐ ADAM
-

Sual: uzaqdakı istifadəçilərin autentifikasiya protokolu (Çəki: 1)

- ☒ EAP
- ☐ QLOBUS
- ☐ RODOS

- ☐ EDEM
 - ☐ ADAM
-

Sual: telefon danışığı və internet üçün bir xətlə kifayətlənməyə imkan verir? (Çəki: 1)

- ☒ ADSL
 - ☐ QLOBUS
 - ☐ RODOS
 - ☐ EDEM
 - ☐ ADAM
-

Sual: niyə ADSL assimetrik adlanır? (Çəki: 1)

- ☒ məlumat ötürmə sürəti fərqlidir
 - ☐ məlumat ötürmə sürəti eynidir
 - ☐ məlumat ötürmə müddəti böyükdür
 - ☐ məlumat ötürmə sürəti azdır
 - ☐ məlumat ötürmə sürəti cüzdür
-

Sual: İnternetdə konkret fəaliyyətin qaydalar toplusu necə adlanır? (Çəki: 1)

- ☒ protokol
 - ☐ təlim
 - ☐ test
 - ☐ treninq
 - ☐ forum
-

Sual: Dünyada internet istifadəçilərinin illik say artımı nə ilə ölçülür? (Çəki: 1)

- ☒ milyonlarla
 - ☐ milyardlarla
 - ☐ minlərlə
 - ☐ yüzlərlə
 - ☐ yüz minlərlə
-

Sual: İnternet istifadəçilərinə yaş məhdudiyyəti varmı? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ bəzi hallarda
 - ☐ heç bir cavab düz deyil
 - ☐ gözlənilir
-

Sual: Wi Fi nədir? (Çəki: 1)

- ☒ simsiz internet rabitəsi
 - ☐ şlüz
 - ☐ istənilən kompüterlə əlaqə
 - ☐ terminal
 - ☐ heç biri
-

Sual: Hansı əlaqə daha etibarlıdır? (Çəki: 1)

- ☒ optik lifli
- ☐ peyk
- ☐ adi kabel

- ☐ simsiz
 - ☐ fərqi yoxdur
-

Sual: ADSL-də telefon xətti fiziki surətdə ayrılırmı? (Çəki: 1)

- ☒ xeyir
 - ☐ bəli
 - ☐ bəzən
 - ☐ fərqi yoxdur
 - ☐ hec bir cavab düz deyil
-

Sual: Eyni standartda malik şəbəkə avadanlıqları mütləq surətdə texnoloji birgəliyə malikdirmi? (Çəki: 1)

- ☒ xeyir
 - ☐ bəli
 - ☐ işin sonunda
 - ☐ sertifikatlaşdırma olduqda istisnasız olaraq
 - ☐ standartdan asılıdır
-

Sual: İnternetdə paketlərin ötürülməsi zamanı itki baş verə bilərmi? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ işin sonunda
 - ☐ sertifikatlaşdırma olmadıqda
 - ☐ standartdan asılıdır
-

Sual: lokal şəbəkə serveri və marşrutizatordan istifadə etməklə internetə qoşulur (Çəki: 1)

- ☒ lokal şəbəkənin işçi stansiyası
 - ☐ modem
 - ☐ şlüz
 - ☐ modem və şlüz
 - ☐ heç biri
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Hipermetn nədir? (Çəki: 1)

- ☒ bir-biri ilə hiperiqtibas adlanan məzmun əlaqələri olan sənədlər çoxluğu
 - ☐ hər hansı sənəd və ya səhifəni yaratmaq üçün xüsusi dil
 - ☐ browserin oxuya bilmədiyi hər hansı sənəd
 - ☐ şəbəkədə olan sənədi və ya səhifəni silmək vasitəsi
 - ☐ xüsusi sənədi və ya səhifəni yaratmaq üçün xüsusi üsul
-

Sual: İstifadəçi hipermətnin strukturunu görə bilirmi? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ xüsusi halda
 - ☐ qabacadan sifariş olduqda
 - ☐ düzəlişə ehtiyac olduqda
-

Sual: hipermətn hansı quruluşa malikdir? (Çəki: 1)

- ☒ qeyri-xətti
 - ☐ xətti
 - ☐ qarışıq
 - ☐ adi
 - ☐ heç bir cavab düz deyil
-

Sual: hipermətn elektron lüğətlərin, ensiklopediya-ların, dərsliklərin və s. qurulması üçün çox səmərəlidirmi? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ xüsusi hallarda
 - ☐ yalnız lüğətlərin qurulması üçün
 - ☐ yalnız dərsliklərin yaradılması üçün
-

Sual: hipermətnə istənilən qaydada baxmaq mümkündürmü? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ xüsusi hallarda
 - ☐ off-line rejimdə
 - ☐ on-line rejimdə
-

Sual: İnternetin əsas xidmətlərinə daxildir? (Çəki: 1)

- ☒ Elektron poçt
 - ☐ FTP
 - ☐ HTML
 - ☐ htm
 - ☐ onlayn
-

Sual: İnternetin əsas xidmətlərinə daxildir (Çəki: 1)

- ☒ Telekonfranslar
 - ☐ oflayn
 - ☐ http
 - ☐ htm
 - ☐ heç biri
-

Sual: İnternetin əsas xidmətlərinə daxildir (Çəki: 1)

- ☒ WWW .
 - ☐ http
 - ☐ FTP
 - ☐ hamısı
 - ☐ URL
-

Sual: Provayder nədir? (Çəki: 1)

- ☒ Şəbəkə xidmətini təşkil edən təşkilatdır
 - ☐ Aparıcı kompüterdir
 - ☐ Müştəri-aparıcı proqramdır
 - ☐ İnternet əlaqə formasıdır
 - ☐ Şəbəkədir
-

Sual: Müraciət metoduna əsasən şəbəkə qurulmasının hansı növləri mövcuddur? (Çəki: 1)

- ☒ Ethernet, Token ring, Arcnet
 - ☐ Token ring və Ethernet
 - ☐ Ethernet
 - ☐ İRQ, Token ring və Ethernet
 - ☐ DNS, İRQ və Ethernet
-

Sual: HTML nədir? (Çəki: 1)

- ☒ HTML – brouzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir.
 - ☐ hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi dildir.
 - ☐ brouzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq vasitəsidir.
 - ☐ şəbəkədə olan sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir.
 - ☐ brouzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi üsuldur.
-

Sual: HTML nədir? (Çəki: 1)

- ☒ İnternetin fundamental baza texnologiyasıdır.
 - ☐ aparıcı texnoloji vasitədir
 - ☐ hər hansı texnoloji yanaşmadır
 - ☐ fundamental baza texnologiyasının modifikasiyasıdır
 - ☐ fundamental texnoloji modifikasiyadır
-

Sual: HTML nədir? (Çəki: 1)

- ☒ veb-səhifənin növünü və funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.
 - ☐ proqramları, verilənlər bazalarını, faylları birləşdirən texnoloji vasitədir
 - ☐ kompüterləri, proqramları birləşdirən texnoloji şəbəkədir
 - ☐ texnoloji vasitələr kompleksidir
 - ☐ veb-səhifənin növünü və funksiyasını təyin edən diskriptorlar əsaslanan texnoloji vasitədir
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Bunlardan hansı HTML-in imkanlarına aiddir? (Çəki: 1)

- ☒ səhifələrdə mətn bloklarının və təsvirlərin yerləşdirilməsi
- ☐ şəbəkədə terminalların funksional bölgüsü

- ☐ texnoloji vasitələrin kompleksləşdirilməsi
 - ☐ fundamental baza texnologiyasının modifikasiyası
 - ☐ hamısı
-

Sual: Bunlardan hansı HTML-in imkanlarına aiddir? (Çəki: 1)

- ☒ cədvəllərin qurulmasına
 - ☐ şəbəkədə terminalların funksional bölgüsü
 - ☐ texnoloji vasitələrin kompleksləşdirilməsi
 - ☐ fundamental baza texnologiyasının modifikasiyası
 - ☐ heç biri
-

Sual: Bunlardan hansı HTML-in imkanlarına aiddir? (Çəki: 1)

- ☒ sənədin və sənəddəki mətnin rənglərinin seçilməsi
 - ☐ sənədin müəllifinin müəyyənləşdirilməsi
 - ☐ veb-səhifənin növünün və funksiyasının təyin edilməsi
 - ☐ proqramların, verilənlər bazalarının, faylların birləşdirilməsi
 - ☐ kömpütürləri, proqramları birləşdirən texnoloji şəbəkənin qurulması
-

Sual: Bunlardan hansı HTML-in imkanlarına aiddir? (Çəki: 1)

- ☒ multimediya elementlərinin əlavə edilməsi
 - ☐ şəbəkədə terminalların funksional bölgüsü
 - ☐ texnoloji vasitələrin kompleksləşdirilməsi
 - ☐ fundamental baza texnologiyasının modifikasiyası
 - ☐ hamısı
-

Sual: Bunlardan hansı HTML-in imkanlarına aiddir? (Çəki: 1)

- ☒ hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılması.
 - ☐ sənədin mənbəyinin müəyyən edilməsi
 - ☐ veb-səhifənin növünün və funksiyasının təyin edilməsi
 - ☐ proqramların, verilənlər bazalarının, faylların birləşdirilməsi
 - ☐ kömpütürləri, proqramları birləşdirən texnoloji şəbəkənin qurulması
-

Sual: Deskriptor anlayışı nəyi ifadə edir? (Çəki: 1)

- ☒ kodlaşdırılmanın əsas elementi kimi HTML standartında qəbul olunmuş işarələri
 - ☐ hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi dili
 - ☐ brouzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq vasitəsini
 - ☐ şəbəkədə olan sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermetn dilini
 - ☐ brouzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üsulunu
-

Sual: Hipermetn koduna malik olan fayllar hansı genişləndirmə ilə göstərilir? (Çəki: 1)

- ☒ htm və .html
 - ☐ ctm və html
 - ☐ htm və .frn
 - ☐ rrs və .frn
 - ☐ url və .mmc
-

Sual: Kompüter şəbəkəsinin arxitekturası (Çəki: 1)

- ☒ şəbəkənin və ona daxil olan komponentlərin xarakteristikasıdır
- ☐ hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi dildir.

- ☐ brouzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq vasitəsidir.
- ☐ şəbəkədə olan sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir.
- ☐ brouzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi üsuldur.

Sual: Kompüter şəbəkəsinin arxitekturası (Çəki: 1)

- ☒ onun ümumi modelinin təsviridir
- ☐ ümumi modelinin əyani təsviridir
- ☐ əsas modelin üçölçülü təsviridir
- ☐ şəbəkə modelinin təsviridir
- ☐ texnoloji modelin təsviri və xarakteristikasıdır

Sual: açıq sistem arxitektura modeli ifadə edir (Çəki: 1)

- ☒ birgə şəbəkə proqram məhsullarının qurulması üçün ümumi tövsiyələri
- ☐ ümumi şəbəkə modelinin əyani təsviridir
- ☐ əsas modelin üçölçülü təsviridir
- ☐ şəbəkə modelinin təsviridir
- ☐ texnoloji modelin təsviri və xarakteristikasıdır

Sual: nəqliyyat səviyyəsi təmin edir (Çəki: 1)

- ☒ proseslər və şəbəkə arasında interfeysi
- ☐ seanslar arasında əlaqəni
- ☐ kömpütürləri, proqramları birləşdirən texnoloji şəbəkədir
- ☐ texnoloji vasitələr kompleksidir
- ☐ veb-səhifənin növünü və funksiyasını təyin edən diskriptorları təsvir edir

Sual: tətbiqi səviyyə təmin edir (Çəki: 1)

- ☒ son istifadəçiyə dair tətbiqi proseslərin dəstəklənməsini
- ☐ abonentin fiziki parametrlərini
- ☐ şəbəkənin strukturunu
- ☐ istifadəçiyə dair məntiqi proseslərin kəsilməsi
- ☐ istifadəçiyə dair məntiqi proseslərin bərpasını

Sual: təqdimat səviyyəsi təmin edir (Çəki: 1)

- ☒ verilənlərin sistemdə qəbul olunmuş kodlarda təqdimatını
- ☐ təqdimatın komplektləşdirilməsini
- ☐ şəbəkənin strukturunu
- ☐ istifadəçiyə dair məntiqi proseslərin kəsilməsi
- ☐ istifadəçiyə dair məntiqi proseslərin bərpasını

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: abonentlər arasında seansların reallaşdırılması səviyyəsi necə adlanır? (Çəki: 1)

- ☒ seans səviyyəsi
 - ☐ nəqliyyat
 - ☐ şəbəkə
 - ☐ məntiqi
 - ☐ birinci
-

Sual: şəbəkə abonentləri arasında ötürülən baytlar qrupu necə adlanır? (Çəki: 1)

- ☒ paket
 - ☐ dəst
 - ☐ qrup
 - ☐ məcmu
 - ☐ toplu
-

Sual: Telnet hansı səviyyə protokoludur? (Çəki: 1)

- ☒ tətbiqi
 - ☐ nəqliyyat
 - ☐ şəbəkə
 - ☐ məntiqi
 - ☐ birinci
-

Sual: DNS hansı səviyyə protokoludur? (Çəki: 1)

- ☒ tətbiqi
 - ☐ fiziki
 - ☐ sonuncu
 - ☐ birinci
 - ☐ şəbəkə
-

Sual: FTP hansı səviyyə protokoludur? (Çəki: 1)

- ☒ tətbiqi
 - ☐ şəbəkə
 - ☐ nəqliyyat
 - ☐ məntiqi
 - ☐ kanal
-

Sual: SSL hansı səviyyə protokoludur? (Çəki: 1)

- ☒ seans
 - ☐ nəqliyyat
 - ☐ tətbiqi
 - ☐ şəbəkə
 - ☐ kanal
-

Sual: TSP hansı səviyyə protokoludur? (Çəki: 1)

- ☒ nəqliyyat
 - ☐ kanal
 - ☐ şəbəkə
 - ☐ seans
 - ☐ tətbiqi
-

Sual: Token ring hansı səviyyə protokoludur? (Çəki: 1)

- ☒ kanal
 - ☐ şəbəkə
 - ☐ seans
 - ☐ tətbiqi
 - ☐ heç birinin
-

Sual: IP hansı səviyyə protokoludur? (Çəki: 1)

- ☒ şəbəkə
 - ☐ nəqliyyat
 - ☐ seans
 - ☐ tətbiqi
 - ☐ heç birinin
-

Sual: son istifadəçiyə dair tətbiqi proseslərin dəstəklənməsini təmin edir (Çəki: 1)

- ☒ tətbiqi səviyyə
 - ☐ şəbəkə
 - ☐ seans
 - ☐ nəqliyyat
 - ☐ kommunal
-

Sual: Açıq sistem arxitektura modeli neçə səviyyedən ibarətdir (Çəki: 1)

- ☒ 7
 - ☐ 8
 - ☐ 6
 - ☐ 2
 - ☐ 11
-

Sual: Kompüter telefon şəbəkəsinə qoşularkən istifadə olunur: (Çəki: 1)

- ☒ modem
 - ☐ faks
 - ☐ skaner
 - ☐ printer
 - ☐ monitor
-

Sual: WWW (Çəki: 1)

- ☒ informasiya axtarışı üçün hipermetn sistemidir
 - ☐ reklamı yerləşdirmək üçün hipermetn sistemidir
 - ☐ verilənlərin arxivləşdirilməsini təmin edən ümumdünya hörümçək torudur
 - ☐ qrafiklə işləmək üçün proqram məhsuludur
 - ☐ heç bir cavab düz deyil
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Internetin üç əsas xidməti (Çəki: 1)

- ☒ Telnet, e-mail, FTP
 - ☐ Telnet, Usenet, e-mail
 - ☐ Telnet, Usenet, FTP
 - ☐ Telnet, Usenet, e-mail
 - ☐ Telnet, Usenet, DNS
-

Sual: Internet istifadə olunur (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ telekonfransların təminatı
 - ☐ elektron poçtun işləməsi
 - ☐ texniki sistemlərin məsafədən idarə edilməsi
 - ☐ istənilən formatlı faylların qəbulu və ötürülməsi
-

Sual: htm və .html genişləndirilməsi ilə əsasən hansı koda malik fayllar göstərilir? (Çəki: 1)

- ☒ Hipermetn koduna malik olan fayllar
 - ☐ İstənilən koda malik olan fayllar
 - ☐ ikilik koda malik fayllar
 - ☐ onluq koda malik fayllar
 - ☐ hamısı
-

Sual: Şlüzləri fərqləndirmək olar (Çəki: 1)

- ☒ daxili və xarici
 - ☐ böyük və kiçik
 - ☐ sadə və mürəkkəb
 - ☐ adi və xüsusi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Daxili şlüz nədir? (Çəki: 1)

- ☒ kiçik altşəbəkədə yerləşən şlüzlər
 - ☐ İstənilən koda malik şlüzlər
 - ☐ ikilik koda malik şlüzlər
 - ☐ onluq koda malik şlüzlər
 - ☐ hamısı
-

Sual: Xarici şlüz nədir? (Çəki: 1)

- ☒ internetə oxşar böyük şəbəkələrdəki şlüzlər
 - ☐ yerləşdirmə üçün hipermetn sistemidir
 - ☐ verilənlərin arxivləşdirilməsini təmin edən ümumdünya torudur
 - ☐ qrafiklə işləmək üçün program məhsuludur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Daxili şlüz protokolu (Çəki: 1)

- ☒ LGP
- ☐ GGP
- ☐ DDS
- ☐ XXM

☐ QAD

Sual: Xarici şlüz protokolu (Çəki: 1)

- ☒ EGP
 - ☐ GGP
 - ☐ DDS
 - ☐ XXM
 - ☐ QAD
-

Sual: Mobil qurğular üçün İnternetə qoşulma protokolu (Çəki: 1)

- ☒ WAP
 - ☐ DAS
 - ☐ MES
 - ☐ KERN
 - ☐ LION
-

Sual: Peyk vasitəsilə asinxron qoşulma üçün neçə kanal lazımdır? (Çəki: 1)

- ☒ 2
 - ☐ 1
 - ☐ 3
 - ☐ fərqi yoxdur
 - ☐ bütün cavablar səhvdir
-

Sual: Modemin buraxılış qabiliyyəti nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ informasiyanın ötürülmə sürəti
 - ☐ regional şəbəkədə kompüterin identifikasiyası
 - ☐ kompüterin identifikasiyası səviyyəsi
 - ☐ istənilən şəbəkədə kompüterin identifikasiyası imkanı
 - ☐ ulduzvari lokal şəbəkədə kompüterin identifikasiyası imkanı
-

Sual: Modemin buraxılış qabiliyyəti nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ bir analoq siqnalda rəqəm informasiyasının tutumu
 - ☐ şəbəkədə kompüterin identifikasiyası sürəti
 - ☐ regional şəbəkədə identifikasiya sürəti
 - ☐ istənilən şəbəkədə kompüterin identifikasiyası imkanı
 - ☐ ulduzvari lokal şəbəkədə kompüterin identifikasiyası sürəti
-

Sual: Analoq siqnalın əsas parametrlərinə aiddir (Çəki: 1)

- ☒ amplitud
 - ☐ ad
 - ☐ forma
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	13
Maksimal faiz	13

Sual: Analoq signalın əsas parametrlərinə aiddir (Çəki: 1)

- ☒ tezlik
- ☐ ad
- ☐ forma
- ☐ bütün cavablar doğrudur
- ☐ heç bir cavab düz deyil

Sual: Analoq signalın əsas parametrlərinə aiddir (Çəki: 1)

- ☒ faza
- ☐ ad
- ☐ forma
- ☐ bütün cavablar doğrudur
- ☐ heç bir cavab düz deyil

Sual: Modemlərin iş rejiminə aiddir (Çəki: 1)

- ☒ verilənlərin ötürülməsi rejimi
- ☐ şəbəkədə kompüterin identifikasiyası
- ☐ regional şəbəkədə identifikasiya
- ☐ istənilən şəbəkədə kompüterin identifikasiyası
- ☐ ulduzvari lokal şəbəkədə kompüterin identifikasiyası

Sual: Modemlərin iş rejiminə aiddir (Çəki: 1)

- ☒ əmrlər rejimi
- ☐ şəbəkədə kompüterin identifikasiyası
- ☐ regional şəbəkədə identifikasiya
- ☐ istənilən şəbəkədə kompüterin identifikasiyası
- ☐ ulduzvari lokal şəbəkədə kompüterin identifikasiyası

Sual: IP ünvan nə məqsədlə təyin edilir? (Çəki: 1)

- ☒ İnternetdə kompüterin identifikasiyası üçün provayder tərəfindən təyin edilir.
- ☐ regional şəbəkədə kompüterin identifikasiyası üçün provayder tərəfindən təyin edilir
- ☐ regional şəbəkədə kompüterin identifikasiyası üçün provayder tərəfindən təyin edilir
- ☐ istənilən şəbəkədə kompüterin identifikasiyası üçün provayder tərəfindən təyin edilir
- ☐ ulduzvari lokal şəbəkədə kompüterin identifikasiyası üçün provayder tərəfindən təyin edilir

Sual: IP ünvanının tərkibi? (Çəki: 1)

- ☒ hər biri səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir
- ☐ səkkiz ikilik rəqəmdən ibarət olan iki qrupdan ibarətdir
- ☐ hər biri səkkiz ikilik rəqəmdən ibarət olan üç qrupdan ibarətdir
- ☐ hər biri səkkiz ikilik rəqəmdən ibarət olan beş qrupdan ibarətdir
- ☐ heç biri düz deyil

Sual: IP ünvanda sonuncu rəqəmlər qrupu nəyi göstərir? (Çəki: 1)

- ☒ şəbəkədə kompüterin nömrəsini

- ☐ istənilən şəbəkədə kompüterin mövqeyini
 - ☐ şəbəkədə serverin nömrəsini
 - ☐ şəbəkədə kompüterin adını və ünvanını
 - ☐ şəbəkədə kompüterin ünvanını
-

Sual: IP ünvanda üçüncü rəqəmlər qrupu nəyi göstərir? (Çəki: 1)

- ☒ şəbəkənin nömrəsini
 - ☐ şəbəkədə serverin nömrəsini
 - ☐ kompüterin xarakteristikasını
 - ☐ şəbəkədə kompüterin adını və ünvanını
 - ☐ hamısı düzdür
-

Sual: TCP/IP nə edir? (Çəki: 1)

- ☒ kommunikasiya protokolu olaraq, şəbəkədəki bütün kompüterlər arasındakı əlaqələrə nəzarət edir.
 - ☐ email protokolu olaraq, şəbəkədəki bütün kompüterlər arasındakı əlaqələrə nəzarət edir.
 - ☐ protokol olaraq, kompüterlər arasındakı əlaqələri həyata keçirir
 - ☐ qeyri-kommunikasiya protokolu olaraq, şəbəkədəki bir neçə kompüter arasındakı əlaqələri həyata keçirir
 - ☐ server protokolu olaraq, şəbəkədəki aparıcı kompüterlər arasındakı əlaqələri bərpa edir.
-

Sual: gov domeni məxsusdur (Çəki: 1)

- ☒ hökumət idarələrinə
 - ☐ mənzil-kommunal idarələrinə
 - ☐ maliyyə idarələrinə
 - ☐ bələdiyyə qurumlarına
 - ☐ mətbuat orqanlarına
-

Sual: edu domeni məxsusdur (Çəki: 1)

- ☒ təhsil müəssisələrinə
 - ☐ mədəniyyət və turizm müəssisələrinə
 - ☐ mədəniyyət müəssisələrinə
 - ☐ turizm müəssisələrinə
 - ☐ səhiyyə müəssisələrinə
-

Sual: net domeni məxsusdur (Çəki: 1)

- ☒ şəbəkə resurslarına
 - ☐ mühafizə qurumlarına
 - ☐ fiskal funksiyaları icra edən idarələrə
 - ☐ təbii sərvətlərə
 - ☐ ticarət təşkilatlarına
-

Sual: mil domeni məxsusdur (Çəki: 1)

- ☒ hərbi təsisatlara
 - ☐ əyləncə şəbəkəsinə
 - ☐ bələdiyyə qurumlarına
 - ☐ mətbuat orqanlarına
 - ☐ elmi-tədqiqat müəssisələrinə
-

Ad	0302
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Domen nədir? (Çəki: 1)

- ☒ Domen INTERNET-də kompüterin məntiqi adının bir hissəsidir
 - ☐ Domen INTERNET-də kompüterin məntiqi adıdır
 - ☐ Domen INTERNET-də kompüterin məntiqi adına əlavədir
 - ☐ Domen INTERNET-də ünvandır
 - ☐ Domen INTERNET-də kompüterin xarakteristikasıdır
-

Sual: Bunlardan hansı funksional domendir? (Çəki: 1)

- ☒ com
 - ☐ elk
 - ☐ som
 - ☐ cem
 - ☐ ccm
-

Sual: Bunlardan hansı funksional domendir? (Çəki: 1)

- ☒ org
 - ☐ orq
 - ☐ opq
 - ☐ ors
 - ☐ ofm
-

Sual: Bunlardan hansı funksional domendir? (Çəki: 1)

- ☒ net
 - ☐ meet
 - ☐ nat
 - ☐ nut
 - ☐ nmm
-

Sual: Bunlardan hansı funksional domendir? (Çəki: 1)

- ☒ info
 - ☐ infu
 - ☐ unfo
 - ☐ innf
 - ☐ ifer
-

Sual: Domen ünvanına nə daxildir? (Çəki: 1)

- ☒ domenin özü (serverin aid olduğu təşkilatın tipi) və qovşağın adı
- ☐ ad, ünvan və marşrut
- ☐ əsas parametrlər, ad, ünvan və marşrut
- ☐ əsas parametrlər, ad və ünvan
- ☐ qovşağın xarakteristikaları

Sual: FTP protokolunun əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☒ Faylların çox asanlıqla ötürülməsinə imkan verir
 - ☐ Şəbəkə xəbər ötürmə protokoludur
 - ☐ Uzaqda yerləşən terminal protokoldur.
 - ☐ Poçt xidmət növüdür.
 - ☐ Fayl mübadiləsinin daha mükəmməl sistemidir
-

Sual: İnternet Explorer nədir? (Çəki: 1)

- ☒ HTML formatlı informasiyanı adi formata çevirən proqram;
 - ☐ Arxivləşdirmə proqramı;
 - ☐ Disklərin yoxlanılması üçün olan proqram;
 - ☐ Antivirus proqram
 - ☐ Diskləri təmizləmək üçün olan proqram
-

Sual: Proqram- brauzerlərin funksiyası nədir? (Çəki: 1)

- ☒ HTML formatlı mətnləri adi formata çevirmək;
 - ☐ Faylları sıxmaq, diskləri təmizləmək
 - ☐ Virusları məhv etmək;
 - ☐ Diskləri yoxlamaq
 - ☐ hec biri düz deyil
-

Sual: HTML nədir? (Çəki: 1)

- ☒ Avtomatlaşdırılmış mətn redaktorudur.
 - ☐ Multimedia xidmətidir
 - ☐ İnternet xidmətidir
 - ☐ Qəbul edilən məlumatın oxunması vasitəsidir
 - ☐ Hipermetn sənədlərinin yaradılmasına deyilir
-

Sual: İnternet Exrlorer nə proqramdır? (Çəki: 1)

- ☒ Brauzer
 - ☐ Tərcümə
 - ☐ Arxivləşdirmə
 - ☐ Xidməti
 - ☐ Antivirus
-

Sual: İnternet şlyuzu nədir? (Çəki: 1)

- ☒ İnternet şlyuzu – müxtəlif mühitli və arxitekturalı şəbəkələr arasında əlaqələndirici rolunu oynayan tətbiqi proqram və aparat vasitəsidir.
 - ☐ İnternet şlyuzu –yeni protokollar təşkil edən proqramdır
 - ☐ İnternet şlyuzu –aparat vasitəsidir
 - ☐ İnternet şlyuzu – host -kompüterdir
 - ☐ PPP mühitində işləyən internet mühitidir
-

Sual: URL nə üçün yaradılmışdır? (Çəki: 1)

- ☒ Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi kimi yaradılmışdır.
- ☐ emal texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi kimi yaradılmışdır

- ☐ optimal əlaqələrin yaradılması texnologiyalarına xidmət məqsədilə WWW üçün yaradılmışdır
- ☐ qarşılıqlı əlaqənin yaradılmasının texnolojiq bazasını möhkəmləndirmək məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır
- ☐ təkrarlanan əlaqənin yaradılması problemlərini aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: URL nədir? (Çəki: 1)

- ☒ universal ünvan göstəricisi
- ☐ imtiyazlı ünvan göstəricisi
- ☐ ünvanlaşdırma rejimi
- ☐ ünvan göstəricisinin əvvəli
- ☐ universal email texnologiyası

Sual: URL nələri göstərir? (Çəki: 1)

- ☒ sənədin adı ilə birgə ona çatma protokolunu
- ☐ imtiyazlı ünvan göstəricisi
- ☐ ünvanlaşdırma rejimi
- ☐ ünvan göstəricisinin əvvəli
- ☐ universal email rejimi

Sual: URL neçə hissəyə bölünür? (Çəki: 1)

- ☒ iki nöqtə ilə bölünmüş iki hissədən ibarətdir
- ☐ iki nöqtə ilə bölünmüş üç hissədən ibarətdir
- ☐ iki nöqtə ilə bölünmüş dörd hissədən ibarətdir
- ☐ iki nöqtə ilə bölünmüş beş hissədən ibarətdir
- ☐ iki nöqtə ilə bölünmüş altı hissədən ibarətdir

Sual: URL –in sol hissəsi nəyi göstərir? (Çəki: 1)

- ☒ sənədin tipini
- ☐ imtiyazlı ünvanı
- ☐ ünvanlaşdırma rejimini
- ☐ ünvan göstəricisinin əvvəlini
- ☐ universal email texnologiyasını

Sual: URL -in sağ hissəsi nəyi göstərir? (Çəki: 1)

- ☒ konkret sənədin ünvanını
- ☐ əsas sənədin adı və ünvanını
- ☐ sonuncu sənədin adı və ünvanını
- ☐ əlaqələrin xarakterini

☐ çoxfunksiyalı proqramların nömrəsini

Sual: URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi neçə mərhələyə bölünür? (Çəki: 1)

- ☒ 4
 - ☐ 7
 - ☐ 9
 - ☐ 11
 - ☐ 2
-

Sual: Bunlardan hansı URL-ünvana müraciət etdikdə, sorğunun icrası mərhələsidir? (Çəki: 1)

- ☒ Connection (Qoşulma)
 - ☐ ayrılma
 - ☐ bölünmə
 - ☐ azalma
 - ☐ artma
-

Sual: Bunlardan hansı URL-ünvana müraciət etdikdə, sorğunun icrası mərhələsidir? (Çəki: 1)

- ☒ Request (Sorgu)
 - ☐ cavabdan imtina
 - ☐ yerləşdirmə
 - ☐ köçürmə
 - ☐ kənardan müdaxilə
-

Sual: Bunlardan hansı URL-ünvana müraciət etdikdə, sorğunun icrası mərhələsidir? (Çəki: 1)

- ☒ Response (Cavab)
 - ☐ axtarışdan imtina
 - ☐ konkretləşdirmə
 - ☐ yuvarlaqlaşdırma
 - ☐ inkarı inkar
-

Sual: Bunlardan hansı URL-ünvana müraciət etdikdə, sorğunun icrası mərhələsidir? (Çəki: 1)

- ☒ Close (Əlaqənin kəsilməsi)
 - ☐ bütövləşdirmə
 - ☐ açarı dəyişdirmə
 - ☐ hamısı düzdür
 - ☐ ünvandan imtina
-

Sual: Serverin aid olduğu təşkilatın tipi və qovşağın adı birlikdə nəyi təşkil edir? (Çəki: 1)

- ☒ Serverin aid olduğu təşkilatın tipi və qovşağın adı birlikdə nəyi təşkil edir?
 - ☐ axtarışdan imtina əmrini
 - ☐ konkretləşdirmə əmrini
 - ☐ yuvarlaqlaşdırmanı
 - ☐ birbaşa əlaqə marşrutunu
-

Sual: Hansı domenlər yuxarı səviyyə domenləridir (Çəki: 1)

- ☐ store,firm,arts
- ☐ ru,az,de
- ☐ web,rec,info

- ☐ com,org,edu
 - ☒ bütün cavablar doğrudur
-

Sual: verilənləri eyni üsulla ötürən iki şəbəkəni birləşdirən qurğu (Çəki: 1)

- ☒ körpü
 - ☐ işçi stansiya
 - ☐ marşrutizator
 - ☐ lokal şəbəkə
 - ☐ şlüz
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: müxtəlif tipli, lakin eyni əməliyyat sistemini istifadə edən şəbəkələri birləşdirən qurğu (Çəki: 1)

- ☒ marşrutizator
 - ☐ işçi stansiya
 - ☐ körpü
 - ☐ lokal şəbəkə
 - ☐ şlüz
-

Sual: müxtəlif protokollu iki şəbəkəni birləşdirən qurğu (Çəki: 1)

- ☒ şlüz
 - ☐ işçi stansiya
 - ☐ marşrutizator
 - ☐ lokal şəbəkə
 - ☐ körpü
-

Sual: Şəbəkədə kompüterin nömrəsini IP ünvanında hansı rəqəmlər qrupu göstərir? (Çəki: 1)

- ☒ sonuncu
 - ☐ birinci
 - ☐ istənilən
 - ☐ ikinci
 - ☐ heç biri
-

Sual: com domenini məxsusdur (Çəki: 1)

- ☒ kommersiya ilə məşğul olan qurumlar
 - ☐ mədəniyyət və turizm müəssisələrinə
 - ☐ mədəniyyət müəssisələrinə
 - ☐ turizm müəssisələrinə
 - ☐ səhiyyə müəssisələrinə
-

Sual: Integrated Services Digital Network şəbəkəsində əsas prinsip (Çəki: 1)

- ☒ siqnalların rəqəmli emalı
 - ☐ siqnalların uzun olmaması
 - ☐ siqnalların fragmentar olması
 - ☐ siqnalların diskret olması
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnternetdə ünvanlaşdırma hansı prinsiplərə əsaslanır? (Çəki: 1)

- ☒ ərazi prinsipi
 - ☐ uyğunluq prinsipi
 - ☐ amplitud prinsipi
 - ☐ ad prinsipi
 - ☐ tezlik prinsipi
-

Sual: İnternetdə ünvanlaşdırma hansı prinsiplərə əsaslanır? (Çəki: 1)

- ☒ inzibati prinsip
 - ☐ uyğunluq prinsipi
 - ☐ tezlik prinsipi
 - ☐ amplitud prinsipi
 - ☐ ad prinsipi
-

Sual: Göstərilənlərdən hansı elektron poçtun protokoludur (Çəki: 1)

- ☒ SMTP
 - ☐ PTP
 - ☐ FTP
 - ☐ TRU
 - ☐ KLH
-

Sual: Göstərilənlərdən hansı elektron poçtun protokoludur (Çəki: 1)

- ☒ POP
 - ☐ PTP
 - ☐ FTP
 - ☐ TRU
 - ☐ KLH
-

Sual: Bunlardan hansı electron poçt protokoludur? (Çəki: 1)

- ☒ X.400
 - ☐ S. 309
 - ☐ G.001
 - ☐ T.109
 - ☐ D.444
-

Sual: TCP/ IP protokolları ailəsinə daxildir (Çəki: 1)

- ☒ IP (Internet Protocol) – şəbəkələrarası protokol; TCP (Transmission Control Protocol)- baza nəqliyyat protokolu
- ☐ email texnologiyalarından asılılığı aradan qaldıran vasitələr
- ☐ optimal əlaqələrin yaradılması texnologiyalarına xidmət vasitələri
- ☐ qarşılıqlı əlaqənin yaradılmasının texnologiyası möhkəmləndirmək vasitələri
- ☐ təkrarlanan əlaqənin yaradılması problemlərini aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi vasitələri

Sual: TCP/ IP protokolları ailəsinə daxildir (Çəki: 1)

- ☒ UDP (User Datagram Protocol)- TCP protokolundan fərqlənən ikinci nəqliyyat protokolu; ARP (Address Resolution Protocol)- İP və Ethernet ünvanlarının uyğunluğunu müəyyən etmək üçün istifadə edilir
 - ☐ email texnologiyalarından asılılığı aradan qaldıran vasitələr
 - ☐ optimal əlaqələrin yaradılması texnologiyalarına xidmət vasitələri
 - ☐ qarşılıqlı əlaqənin yaradılmasının texnologiyası möhkəmləndirmək vasitələri
 - ☐ təkrarlanan əlaqənin yaradılması problemlərini aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi vasitələri
-

Sual: TCP/ IP protokolları ailəsinə daxildir (Çəki: 1)

- ☒ SLIP (Serial Line Internet Protocol)- telefon xətti ilə verilən ötürülməsinin kanal protokolu; PPP (Point to Point Protocol)- “məntəqədən məntəqəyə” məlumat mübadiləsinin kanal protokolu
 - ☐ təsadüfi qruplarda aktual məsələlərin müzakirəsi vasitələri
 - ☐ beş qrupda müxtəlif məsələlərin müzakirəsinə hazırlıq vasitələri
 - ☐ əlaqələndirilməmiş mövzuların müzakirəsinin təşkili vasitələri
 - ☐ azalan qruplarla əlaqələrin müzakirəsi və ünsiyyətdən imtina vasitələri
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: TCP/ IP protokolları ailəsinə daxildir (Çəki: 1)

- ☒ FTP (File Transfer Protocol) – fayl mübadiləsinin tətbiqi protokolu; telnet –virtual terminalın emulyasiyasının tətbiqi protokolu
 - ☐ email texnologiyalarından asılılığı aradan qaldırma sistemi
 - ☐ optimal əlaqələrin yaradılması texnologiyalarına xidmət vasitələri
 - ☐ qarşılıqlı əlaqənin yaradılmasının texnologiyası möhkəmləndirmə vasitələri
 - ☐ təkrarlanan əlaqənin yaradılması problemlərini aradan qaldırma sistemi
-

Sual: TCP/ IP protokolları ailəsinə daxildir (Çəki: 1)

- ☒ NFS (Network File System)- paylanmış fayl sistemi və şəbəkə çap sistemi; SNMP (Simple Network Management Protocol)- şəbəkəni idarə edən sadə protokol.
 - ☐ təsadüfi qruplarda aktual məsələlərin müzakirəsi
 - ☐ beş qrupda müxtəlif məsələlərin müzakirəsinə hazırlıq
 - ☐ əlaqələndirilməmiş mövzuların müzakirəsinin təşkili
 - ☐ azalan qruplarla əlaqələrin müzakirəsi və ünsiyyətdən imtina
-

Sual: DNS protokolu hansı protokollar ailəsinə daxildir? (Çəki: 1)

- ☒ TCP/ IP protokolları ailəsinə
- ☐ istənilən protokollar ailəsinə
- ☐ xüsusi protokollar ailəsinə
- ☐ əlahiddə protokollar ailəsinə

☐ heç bir cavab düz deyil

Sual: RİP protokolu hansı protokollar ailəsinə daxildir? (Çəki: 1)

- ☒ TCP/ IP protokolları ailəsinə
 - ☐ istənilən protokollar ailəsinə
 - ☐ xüsusi protokollar ailəsinə
 - ☐ əlahiddə protokollar ailəsinə
 - ☐ heç bir cavab düz deyil
-

Sual: NFS protokolu hansı protokollar ailəsinə daxildir? (Çəki: 1)

- ☒ TCP/ IP protokolları ailəsinə
 - ☐ istənilən protokollar ailəsinə
 - ☐ xüsusi protokollar ailəsinə
 - ☐ əlahiddə protokollar ailəsinə
 - ☐ heç bir cavab düz deyil
-

Sual: SNMP protokolu hansı protokollar ailəsinə daxildir? (Çəki: 1)

- ☒ TCP/ IP protokolları ailəsinə
 - ☐ istənilən protokollar ailəsinə
 - ☐ xüsusi protokollar ailəsinə
 - ☐ əlahiddə protokollar ailəsinə
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Elektron poçtun əsas funksiyası (Çəki: 1)

- ☒ poçtun operativliyini təmin etmək
 - ☐ səs siqnallarından imtina
 - ☐ video məlumatların ötürülməsi
 - ☐ mətnlərin çevirmələri
 - ☐ heç biri düz deyil
-

Sual: Outlook Express nə proqramıdır? (Çəki: 1)

- ☒ elektron poçt proqramıdır
 - ☐ qrafik interfeysdir
 - ☐ studiya proqramıdır
 - ☐ xüsusi proqramdır
 - ☐ arxiv proqramıdır
-

Sual: POP nə protokoludur? (Çəki: 1)

- ☒ elektron poçt protokoludur
 - ☐ qrafik interfeys protokoludur
 - ☐ studiya protokoludur
 - ☐ xüsusi protokoldur
 - ☐ arxiv protokoludur
-

Sual: Outlook Express nə proqramıdır? (Çəki: 1)

- ☒ xəbərlər proqramıdır
- ☐ qrafik interfeys protokoludur
- ☐ studiya protokoludur
- ☐ xüsusi protokoldur

☐ arxiv protokoludur

Sual: Elektron poçtun əsas funksiyası (Çəki: 1)

- ☒ informasiya mübadiləsinin operativliyini təmin etmək
 - ☐ səs siqnallarından imtina
 - ☐ video məlumatların ötürülməsi
 - ☐ mətnlərin çevirmələri
 - ☐ heç biri düz deyil
-

Sual: Elektron poçt proqramıdır (Çəki: 1)

- ☒ Microsoft Outlook 2000
 - ☐ qrafik interfeys
 - ☐ studiya proqramı
 - ☐ xüsusi proqram
 - ☐ arxiv proqramı
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Elektron poçt proqramıdır (Çəki: 1)

- ☒ The Bat!
 - ☐ qrafik interfeys
 - ☐ studiya proqramı
 - ☐ xüsusi proqram
 - ☐ arxiv proqramı
-

Sual: Elektron poçt proqramıdır (Çəki: 1)

- ☒ Eudora Pro
 - ☐ qrafik interfeys
 - ☐ studiya proqramı
 - ☐ xüsusi proqram
 - ☐ arxiv proqramı
-

Sual: e-mail ünvanında @ işarəsindən solda (Çəki: 1)

- ☒ istifadəçinin adı
 - ☐ səhifənin rəngi
 - ☐ səhifənin sonu
 - ☐ səhifənin həcmi
 - ☐ səhifənin davamı
-

Sual: e-mail ünvanında @ işarəsindən sağda (Çəki: 1)

- ☒ domen

- ☐ səhifənin rəngi
 - ☐ səhifənin sonu
 - ☐ səhifənin həcmi
 - ☐ səhifənin davamı
-

Sual: faylları sıxlaşdırma proqramları (Çəki: 1)

- ☒ Win Zip
 - ☐ PTP
 - ☐ FTP
 - ☐ TRU
 - ☐ KLH
-

Sual: faylları sıxlaşdırma proqramları (Çəki: 1)

- ☒ PKZip
 - ☐ PTP
 - ☐ FTP
 - ☐ TRU
 - ☐ KLH
-

Sual: Poçt serveri ilə ünvan sahibi arasında əlaqə necə reallaşır? (Çəki: 1)

- ☒ avtomatik
 - ☐ insanın müdaxiləsilə
 - ☐ birbaşa
 - ☐ hamısı doğrudur
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Windows mühitində e-mail tərtib edilə bilər (Çəki: 1)

- ☒ DNS
 - ☐ SDD
 - ☐ MKK
 - ☐ RET
 - ☐ MOK
-

Sual: Unix mühitində e-mail tərtib edilə bilər (Çəki: 1)

- ☒ aşkar ünvanlama
 - ☐ birbaşa ünvanlama
 - ☐ ardıcıl ünvanlama
 - ☐ açarlı ünvanlama
 - ☐ ixtiyari ünvanlama
-

Sual: İstifadəçinin ünvanı necə olmalıdır? (Çəki: 1)

- ☒ unikal
 - ☐ adi
 - ☐ açıq
 - ☐ gizli
 - ☐ mürəkkəb
-

Sual: Usenet telekonfransı nədir? (Çəki: 1)

- ☒ tematik qruplarda müxtəlif məsələlərin müzakirəsi və ünsiyyət

- ☐ təsadüfi qruplarda aktual məsələlərin müzakirəsi
- ☐ beş qrupda müxtəlif məsələlərin müzakirəsinə hazırlıq
- ☐ əlaqələndirilməmiş mövzuların müzakirəsinin təşkili
- ☐ azalan qruplarla əlaqələrin müzakirəsi və ünsiyyətdən imtina

Sual: On-line iş rejimi nəyə deyilir? (Çəki: 1)

- ☒ brouzer serverə qoşularaq informasiya almaq üçün sorğu göndərməsi və növbəti sorğunu gözləməsi
- ☐ sorğunu təsadüfi ötürmələri
- ☐ cavablara operativ reaksiya verilməsini
- ☐ əlaqələndirilməmiş mövzuların müzakirəsinin təşkili
- ☐ azalan qruplarla əlaqələrin müzakirəsi və ünsiyyətdən imtina

Sual: Off-line iş rejimi nə üçün istifadə olunur? (Çəki: 1)

- ☒ brouzer İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün
- ☐ axtarışın kəsilməsi üçün
- ☐ brouzer İnternetə qoşularaq - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərdən imtina üçün
- ☐ HTML- sənədlərin bərpasının və GIF, JPG və ya JPEG formatlarının konkretləşdirilməsi üçün
- ☐ sənədlərin rəsmiləşdirilməsi üçün

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İnternetə qoşulmuş kompüter mütləq malik olmalıdır (Çəki: 1)

- ☒ IP ünvanı
- ☐ üstünlüyə
- ☐ ünvanlaşdırmadan imtina xarakteristikalarına
- ☐ böyük ölçülərə
- ☐ çox böyük ölçülərə

Sual: Veb-səhifəyə daxil olan əsas elementlərə aiddir (Çəki: 1)

- ☒ səhifənin başlığı(banner)
- ☐ səhifənin rəngi
- ☐ səhifənin sonu
- ☐ səhifənin həcmi
- ☐ səhifənin davamı

Sual: Veb-səhifəyə daxil olan əsas elementlərə aiddir (Çəki: 1)

- ☒ menyü (navigasiya elementləri)
- ☐ S. 309

- ☐ G.001
 - ☐ T.109
 - ☐ D.444
-

Sual: Veb-səhifəyə daxil olan əsas elementlərə aiddir (Çəki: 1)

- ☒ qrafik təsvirlər
 - ☐ AS. 309
 - ☐ AG.001
 - ☐ AT.109
 - ☐ DD.444
-

Sual: Veb-səhifəyə daxil olan əsas elementlərə aiddir (Çəki: 1)

- ☒ mətn blokları
 - ☐ təsvir blok və qrupları
 - ☐ böyük massivlər
 - ☐ azalma xarakteristikaları
 - ☐ düyün nöqtələri
-

Sual: Telekonfransın neçə növü var? (Çəki: 1)

- ☒ 2
 - ☐ 12
 - ☐ 122
 - ☐ 22
 - ☐ 15
-

Sual: informasiya yayımı siyahıları nəyi ifadə edir? (Çəki: 1)

- ☒ telekonfrans imkanlarını
 - ☐ əlaqə imkanlarını
 - ☐ məlumat toplusunu
 - ☐ informasiya massivini
 - ☐ hamısını
-

Sual: menyu veb səhifənin hansı elementidir? (Çəki: 1)

- ☒ əsas
 - ☐ köməkçi
 - ☐ ikinci dərəcəli
 - ☐ adi
 - ☐ sonuncu
-

Sual: tematik qrup nədir? (Çəki: 1)

- ☒ maraq dairəsi eyni olan
 - ☐ köməkçi qrup
 - ☐ ikinci dərəcəli qrup
 - ☐ adi qrup
 - ☐ sonuncu qrup
-

Sual: telekonfranslarda məqsəd nədir? (Çəki: 1)

- ☒ konkret mövzuya dair fikir mübadiləsi
- ☐ alış-veriş

- ☐ bayram tədbirləri
 - ☐ istirahətin təşkili
 - ☐ layihənin başa çatması
-

Sual: Telekonfransların əsil mövzusu məxfi ola bilərmi? (Çəki: 1)

- ☒ xeyir
 - ☐ bəli
 - ☐ mövzudan asılıdır
 - ☐ xüsusi halda
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Telekonfranslar internet asılılıq yarada bilərmi? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ mövzudan asılıdır
 - ☐ xüsusi halda
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Adi konfrans iştirakçıları xüsusi olaraq seçilirmi? (Çəki: 1)

- ☒ xeyir
 - ☐ bəli
 - ☐ mövzudan asılıdır
 - ☐ xüsusi halda
 - ☐ heç bir cavab düz deyil
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: UseNet necə fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ fasiləsiz
 - ☐ fasiləli
 - ☐ gündüz saatlarında
 - ☐ gecə saatlarında
 - ☐ sutkada 8 saat
-

Sual: Telekonfrans mövzularına baxış necə adlanır? (Çəki: 1)

- ☒ informasiyanın monitorinqi
 - ☐ əlaqə imkanları
 - ☐ məlumat toplusu
 - ☐ informasiya massivi
 - ☐ forum
-

Sual: Tematik qruplarda müxtəlif məsələlərin müzakirəsi və ünsiyyət üçün əlverişli internet xidməti (Çəki: 1)

- ☒ telekonfrans
 - ☐ WWW
 - ☐ FTP
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnformasiyanın sıxlaşdırılması nəyə lazımdır? (Çəki: 1)

- ☒ ötürmə sürətini artırmaq üçün
 - ☐ mübadilə imkanlarını genişləndirmək üçün
 - ☐ informativliyi artırmaq üçün
 - ☐ bütün cavab doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Müxtəlif mövzulara aid xəbərlərin toplanması və yayılması (Çəki: 1)

- ☒ UseNet xidməti
 - ☐ mübadilə imkanlarını genişləndirən xidmət
 - ☐ informativliyi artıran xidmət
 - ☐ bütün cavab doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Konfransın adı nəyi təmin etməlidir? (Çəki: 1)

- ☒ mövzunu
 - ☐ iştirakçıları
 - ☐ rəngləri
 - ☐ səsləri
 - ☐ təsvirləri
-

Sual: Konfransın adı nəyi təmin etməlidir? (Çəki: 1)

- ☒ xəbərin mənşəyini
 - ☐ iştirakçıları
 - ☐ rəngləri
 - ☐ səsləri
 - ☐ təsvirləri
-

Sual: Telekonfrans protokoludur (Çəki: 1)

- ☒ NNTP
 - ☐ ZARA
 - ☐ EZOP
 - ☐ STOP
 - ☐ UZMA
-

Sual: Dünyada xəbər qruplarının sayı (Çəki: 1)

- ☒ 100 minə yaxın
 - ☐ 50 minə yaxın
 - ☐ 200 minə yaxın
 - ☐ 200 mindən artıq
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnteraktiv söhbət xidmətinin ən çox yayılan növlərindən biri (Çəki: 1)

- ☒ ÇAT
 - ☐ ZARA
 - ☐ EZOP
 - ☐ STOP
 - ☐ UZMA
-

Sual: Şəbəkədə səsli əlaqə yaradılması (Çəki: 1)

- ☒ audiokonfrans
 - ☐ elmi konfrans
 - ☐ təcrübi seminar
 - ☐ metodiki seminar
 - ☐ forum
-

Sual: Görüntülü əlaqənin mühüm qurğusu (Çəki: 1)

- ☒ Web kamera
 - ☐ Modem
 - ☐ şlüz
 - ☐ terminal
 - ☐ monitor
-

Sual: Microsoft Chat hansı proqramın tərkibindədir? (Çəki: 1)

- ☒ İnternet Explorer
 - ☐ Outlook Express
 - ☐ Free Agent
 - ☐ Netscape Navigator
 - ☐ heç bir cavab düz deyil
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Səsli Chat Yaratmaq üçün lazımdır (Çəki: 1)

- ☒ sürətli kompüter
 - ☐ şlüz
 - ☐ terminal
 - ☐ monitor
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Səsli Chat Yaratmaq üçün lazımdır (Çəki: 1)

- ☒ sürətli modem
- ☐ şlüz
- ☐ terminal

- ☐ monitor
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Səsli Chat Yaratmaq üçün lazımdır (Çəki: 1)

- ☒ müvafiq proqram təminatı
 - ☐ şlüz
 - ☐ terminal
 - ☐ monitor
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Şəbəkədə səs və təsvirin sıxılıb ötürülməsi proqramı (Çəki: 1)

- ☒ NetMeeting
 - ☐ Outlook Express
 - ☐ Free Agent
 - ☐ Netscape Navigator
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Videokonfrans proqramı (Çəki: 1)

- ☒ CU-SeeMe
 - ☐ Outlook Express
 - ☐ Free Agent
 - ☐ Netscape Navigator
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Axtarış sistemi nədir? (Çəki: 1)

- ☒ açar sözləri ilə elektron sistemdə sənəd axtarışı sistemi
 - ☐ açarların dəyişdirilməsi sistemi
 - ☐ nəticələrin qiymətləndirilməsi
 - ☐ aparıcı əlaqələrin bərpası
 - ☐ yekun əməliyyatların qiymətləndirilməsi
-

Sual: Müasir mətni axtarış texnologiyalarında nədən istifadə olunur? (Çəki: 1)

- ☒ linqvistik, statistik, riyazi üsullardan
 - ☐ açarların dəyişdirilməsi sistemindən
 - ☐ nəticələrin qiymətləndirilməsindən
 - ☐ aparıcı əlaqələrin bərpasından
 - ☐ yekun əməliyyatların qiymətləndirilməsindən
-

Sual: Müasir mətni axtarış texnologiyalarında nədən istifadə olunur? (Çəki: 1)

- ☒ məntiqi və klaster təhlili
 - ☐ ekspertiza
 - ☐ diaqnostika
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Müasir mətni axtarış texnologiyalarında nədən istifadə olunur? (Çəki: 1)

- ☒)) süni intellekt metodları və verilənlərin idarə edilməsi texnologiyaları
- ☐ virtual metodlar və verilənlərin idarə edilməsi texnologiyaları
- ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyaları

- ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyaları
- ☐ süni intellekt metodları və verilənlər bazası

Sual: Mətni axtarış sistemlərində əsas informasiya vahidi nədir? (Çəki: 1)

- ☒ sənəddir
- ☐ baytdır
- ☐ daşıyıcıdır
- ☐ xəbərdir
- ☐ massivdir

Sual: Sorğuya uyğun elektron sənədi necə adlanır? (Çəki: 1)

- ☒ relevant sənəd, yəni, tanına bilən sənəd
- ☐ istənilən sənəd
- ☐ dəyişən sənəd
- ☐ dinamik sənəd
- ☐ əlaqəli sənəd

Sual: Axtarışın keyfiyyət göstəricisi nədir? (Çəki: 1)

- ☒ tamlıq və dəqiqlik
- ☐ nəticəvilik
- ☐ qısa müddət
- ☐ hamısı
- ☐ heç biri

Sual: Sorğuların və sənədlərin təqdimatı uyğun prinsiplərə əsaslanmalıdırmi? (Çəki: 1)

- ☒ bəli
- ☐ xeyir
- ☐ fərqi yoxdur
- ☐ bu mümkün deyil
- ☐ zəruri deyil

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: axtarış nə vaxt bitir? (Çəki: 1)

- ☒ sorğu və sənəd təqdimatları üzrə uyğunluq şərti ödəndikdə
- ☐ məlumatlar dəqiqləşdirilmədikdə
- ☐ sorğu və sənəd təqdimatları üzrə uyğunluq tapılmadıqda
- ☐ sorğu və sənəd təqdimatları üzrə birgəlik olmadıqda
- ☐ hamısı düzdür

Sual: lingvistik təminat vasitələri kompleksinə daxildir (Çəki: 1)

- ☒ lüğətlər, tezauruslar
 - ☐ imkanlar
 - ☐ fayllar və qovluqlar
 - ☐ forumlar
 - ☐ testlər
-

Sual: Relevantlıq üzrə əks-əlaqə nədir? (Çəki: 1)

- ☒ axtarışın nəticəsi istifadəçini təmin etmədikdə sorğunu dəqiqləşdirmək üçün yaradılan imkandır
 - ☐ sorğu və sənəd təqdimatları uyğun gəlmədikdə yaranan imkandır
 - ☐ sorğu və sənəd təqdimatları üzrə uyğunluq tapılmadıqda yaranan imkandır
 - ☐ sorğu və sənəd təqdimatları üzrə birgəlik olduqda yaranan imkandır
 - ☐ hamısı düzdür
-

Sual: axtarış nə vaxt başlayır? (Çəki: 1)

- ☒ sorğu və sənəd təqdimatları üzrə uyğunluq şərtləri müəyyənləşdirildikdə
 - ☐ sorğu və sənəd təqdimatları uyğun gəlmədikdə
 - ☐ sorğu və sənəd təqdimatları üzrə uyğunluq tapılmadıqda
 - ☐ sorğu və sənəd təqdimatları üzrə birgəlik olduqda
 - ☐ hamısı düzdür
-

Sual: relevant sənəd nədir? (Çəki: 1)

- ☒ Sorğuya uyğun elektron sənəd
 - ☐ tələbata uyğun sorğu
 - ☐ server tələblərinə uyğun sənəd
 - ☐ hamısı düzdür
 - ☐ heç biri düz deyil
-

Sual: nəticəsiz axtarış nədir? (Çəki: 1)

- ☒ sorğu və sənəd təqdimatları üzrə uyğunluq şərti ödənmir
 - ☐ mətn tapılmır
 - ☐ meyar dəqiqdir
 - ☐ heç biri düz deyil
 - ☐ hamısı düzdür
-

Sual: süni intellekt metodlarının istifadə istiqamətlərindən biri (Çəki: 1)

- ☒ müasir mətni axtarış texnologiyaları
 - ☐ virtual metodlar və verilənlərin idarə edilməsi
 - ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyaları
 - ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyaları
 - ☐ süni intellekt metodları və verilənlər bazası
-

Sual: lingvistik, statistik, riyazi üsulların birgə istifadəsi hansı texnoloji mühit yaradır? (Çəki: 1)

- ☒ mətni axtarış texnoloji mühiti
 - ☐ virtual
 - ☐ relevant
 - ☐ selektiv texnoloji mühit
 - ☐ imtiyazlı texnoloji mühit
-

Sual: Sorğuya uyğun elektron sənəd necə adlanır? (Çəki: 1)

- ☒ relevant sənəd
- ☐ bütöv sənəd
- ☐ natamam sənəd
- ☐ direktiv sənəd
- ☐ heç bir cavab düz deyil

Sual: Axtarış sistemləri həyata keçirir (Çəki: 1)

- ☒ yeni informasiya resurslarının axtarışını və indeksləşdirilməsini
- ☐ saytın reallaşdırılması
- ☐ saytın tamamlanmasını
- ☐ bannerlərin yerləşdirilməsi
- ☐ bütün cavablar doğrudur

Sual: Kataloq ifadə edir (Çəki: 1)

- ☒ predmet sahəsi üzrə təşkil edilmiş iyerarxik verilənlər bazası
- ☐ məqsədli auditoriyanın bir neçə seqmentinin əlaqələndirilməsini
- ☐ hərəkət mexanizmini
- ☐ internetdə kiçik reklam plakatını
- ☐ avtomatik qeydiyyatın gözlənilməsi sistemini

Sual: Kataloqa düşmək üçün nə etmək lazımdır? (Çəki: 1)

- ☒ orada qeydiyyatdan keçmək
- ☐ avtomatik qeydiyyatı gözləmək
- ☐ ictimai rəyin formalaşmasını gözləmək
- ☐ bütün cavablar doğrudur
- ☐ heç bir cavab düz deyil

Sual: müasir mətni axtarış texnologiyaları (Çəki: 1)

- ☒ süni intellekt metodlarının istifadə istiqamətlərindən biridir
- ☐ virtual metodlar və verilənlərin idarə edilməsidir
- ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
- ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
- ☐ süni intellekt metodları və verilənlər bazasıdır

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Axtarış model nədir? (Çəki: 1)

- ☒ sənədlərin və sorğuların təqdimatı üsulları və relevantlıq meyarlarının əlaqələndirilməsidir
- ☐ virtual metodlar və verilənlərin idarə edilməsidir
- ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
- ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır

☐ süni intellekt metodları və verilənlər bazasıdır

Sual: Sadə axtarış modeli. (Çəki: 1)

- ☒ Bu modellər deskriptorlu və klassifikatorlu axtarışı təsvir edir.
 - ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
 - ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
 - ☐ süni intellekt metodları və verilənlər bazasıdır
 - ☐ virtual metodlar və verilənlərin idarə edilməsidir
-

Sual: Məntiqi (Bul) axtarış modeli nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ məntiqi operatorlardan istifadəni
 - ☐ virtual metodlar və verilənlərin idarə edilməsini
 - ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarını
 - ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarını
 - ☐ süni intellekt metodları və verilənlər bazasını
-

Sual: Vektor axtarış modeli nəyə əsaslanır? (Çəki: 1)

- ☒ sənəd və sorğuların vektor təsvirinə
 - ☐ virtual metodlar və verilənlərin idarə edilməsinə
 - ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarına
 - ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarına
 - ☐ süni intellekt metodları və verilənlər bazasına
-

Sual: Sorğu dilinin əhatə dairəsinin genişlənməsi nəyə səbəb olur? (Çəki: 1)

- ☒ sorğu dillərinin müxtəlifliyinə
 - ☐ virtual metodların müxtəlifliyinə
 - ☐ kreativ metodlar müxtəlifliyinə
 - ☐ verilənlərin idarə edilməsi texnologiyalarının müxtəlifliyinə
 - ☐ süni intellekt metodların müxtəlifliyinə
-

Sual: Sorğu dilinin əhatə dairəsinin daralması nəyə səbəb olur? (Çəki: 1)

- ☒ sorğuların daha çox simvoldan ibarət olmasına
 - ☐ virtual metodların oxşarlığına
 - ☐ kreativ metodların oxşarlığına
 - ☐ verilənlərin idarə edilməsi texnologiyalarının oxşarlığına
 - ☐ süni intellekt metodlarının oxşarlığına
-

Sual: Axtarışın növləri (Çəki: 1)

- ☒ açarlı və açarsız
 - ☐ adlı və adsız
 - ☐ açıq və qapalı
 - ☐ adi və imtiyazlı
 - ☐ skalyar və vektorial
-

Sual: Axtarışın sistemlərinə aiddir (Çəki: 1)

- ☒ binar
- ☐ ardıcıl
- ☐ qeyri-ardıcıl
- ☐ rabbitəli

☐ heç bir cavab düz deyil

Sual: internetdə informasiya resurslarının əsas xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- ☒ strukturlaşdırma
 - ☐ azalma
 - ☐ dəyərsizləşmə
 - ☐ fraqmentallıq
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir: (Çəki: 1)

- ☒ Paradox, dBase
 - ☐ Paralel
 - ☐ DEPO
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir (Çəki: 1)

- ☒ FoxPro, Microsoft Access
 - ☐ Promo
 - ☐ DEPO
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir (Çəki: 1)

- ☒ Microsoft SQL Server
 - ☐ Paralel
 - ☐ Dallas
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir (Çəki: 1)

- ☒ İnterBase, Oracle
 - ☐ Orman
 - ☐ DEPO
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Link nədir? (Çəki: 1)

- ☒ bir səhifədən digərinə keçid

- ☐ ünvandan əvvələ keçid
 - ☐ adın dəyişdirilməsi
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnternetdə şəkillərin axtarışı menyusu (Çəki: 1)

- ☒ Find of picture
 - ☐ For people
 - ☐ sənəd
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnternetdə insanın axtarışı menyusu (Çəki: 1)

- ☒ For people
 - ☐ Find of picture
 - ☐ sənəd
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnternetdə insanın axtarışı proqramı (Çəki: 1)

- ☒ Outlook Express-in People altbəndi
 - ☐ Find of picture
 - ☐ İnternet Explorer
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Gopher informasiya –axtarış sistemi nəyin tapılmasına xidmət edir? (Çəki: 1)

- ☒ əsasən mətn informasiyasının
 - ☐ əsasən rəqəm informasiyasının
 - ☐ əsasən səsli informasiyanın
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Müştəri proqram nə edir? (Çəki: 1)

- ☒ interfeys pəncərəsini ekrana çıxarır, konkret resursa çıxışı təmin edir
 - ☐ ünvandan əvvələ keçid
 - ☐ adın dəyişdirilməsi
 - ☐ səsənin modifikasiyası
 - ☐ heç bir cavab düz deyil
-

Sual: yeniləşdirilməyən səhifələrin təsiri (Çəki: 1)

- ☒ neqativ
 - ☐ pozitiv
 - ☐ neytral
 - ☐ cüzi
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Informasiya resurslarının zonalara bölünməsi imkan yaradır (Çəki: 1)

- ☒ linklərin məzmunlu olmasına

- ☐ ünvandan əvvələ keçidə
 - ☐ adın dəyişdirilməsinə
 - ☐ səsənin modifikasiyasına
 - ☐ heç bir cavab düz deyil
-

Sual: ALTAVİSTA nədir? (Çəki: 1)

- ☒ axtarış portalıdır
 - ☐ azalma meylinin təsdiqidir
 - ☐ dəyərsizləşmə meylinin təsdiqidir
 - ☐ fraqmentallığın meylinin təsdiqidir
 - ☐ heç bir cavab düz deyil
-

Sual: OİNGO sisteminin özünəməxsus cəhəti (Çəki: 1)

- ☒ sözlərin "mənasını" qavramaq qabiliyyəti
 - ☐ müəyyən kriptografik alətdən və rəngdən istifadə qabiliyyəti
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadə qabiliyyəti
 - ☐ istənilən kriptografik üsuldən və açardan istifadə qabiliyyəti
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə qabiliyyəti
-

Sual: Metaaxtarış sistemi hansı hallarda səmərəlidir? (Çəki: 1)

- ☒ nadir sözlərə görə axtarış üçün
 - ☐ adi sözlərə görə axtarış
 - ☐ mürəkkəb sözlərə görə axtarış
 - ☐ çətin sözlərə görə axtarış
 - ☐ heç bir cavab düz deyil
-

Sual: METACRAWLER nədir? (Çəki: 1)

- ☒ metaaxtarış sistemi
 - ☐ istifadə rejimi
 - ☐ nizamlama sistemi
 - ☐ mürəkkəb axtarış sistemi
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Baş vermə ehtimalına görə (çox ehtimallı, ehtimallı, az ehtimallı)
 - ☐ riyazi gözləməyə görə
 - ☐ aralıq nəticəyə görə
 - ☐ ifadə formasına görə
 - ☐ təsadüfilik
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Meydana çıxma səbəblərinə görə (təbii fəlakətlər, qəsdli hərəkətlər)
 - ☐ təsadüfilik
 - ☐ aralıq nəticəyə görə
 - ☐ ifadə formasına görə
 - ☐ riyazi gözləməyə görə
-

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Vurulmuş ziyanın xarakterinə görə (maddi, mənəvi)
 - ☐ mənəvi ziyanın miqdarına görə
 - ☐ riyazi gözləməyə görə
 - ☐ hamısı düzdür
 - ☐ aralıq nəticəyə görə
-

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Təsir xarakterinə görə (aktiv, passiv)
 - ☐ aralıq nəticəyə görə
 - ☐ heç biri düz deyil
 - ☐ birbaşa təsire görə
 - ☐ riyazi gözləməyə görə
-

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Obyektə münasibətinə görə (daxili, xarici)
 - ☐ aralıq nəticəyə görə
 - ☐ heç biri düz deyil
 - ☐ birbaşa təsire görə
 - ☐ riyazi gözləməyə görə
-

Sual: Kriptoqrafiyanın predmeti nədir? (Çəki: 1)

- ☒ kriptoqrafiyanın predmeti informasiyanı neqativ təsirlərdən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir.
 - ☐ kriptoqrafiyanın predmeti informasiyanı hər hansı təsirdən mühafizə edən vasitələrdir
 - ☐ kriptoqrafiyanın predmeti informasiya mübadiləsi üçün istifadə edilən vasitələrdir
 - ☐ kriptoqrafiyanın predmeti kompüterə mühafizə etmək üçün istifadə edilən çevirmələrdir
 - ☐ kriptoqrafiyanın predmeti şəbəkəni kənar təsirlərdən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir
-

Sual: Kriptoqrafiya nə üçün tətbiq olunur? (Çəki: 1)

- ☒ məxfiliyi, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ qeyri-məxfiliyi, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ şəffaflığı, kəsilmələri, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ aşkarlığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ məxfiliyi, kəsilmələrə nəzarəti, müəlliflikdən imtinanın mümkünlüyünü təmin etmək üçün
-

Sual: Şifrələmə proseduru nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ müəyyən kriptografik alqoritmdən və açardan istifadəni
 - ☐ müəyyən kriptografik alətdən və rəngdən istifadəni
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadəni
 - ☐ istənilən kriptografik üsuldan və açardan istifadəni
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadəni
-

Sual: Kriptografik alqoritm nədir? (Çəki: 1)

- ☒ məlumatların çevrilməsinin müəyyən üsuludur.
 - ☐ operandların ardıcılığıdır
 - ☐ əməliyyatların məcmusudur
 - ☐ simvolların ardıcılığıdır
 - ☐ müəyyən addımlardır
-

Sual: Kriptografik açar nəyə xidmət edir? (Çəki: 1)

- ☒ Açar çevirmə üsulunu konkretləşdirir
 - ☐ şəffaflığa
 - ☐ universallığa
 - ☐ axtarışın nəticəliliyinə
 - ☐ imtiyazların ləğvinə
-

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ qanunvericilik tədbirləri
 - ☐ mədəni tədbirlər
 - ☐ kütləvi-mədəni tədbirlər
 - ☐ məxfiliyin azaldılması tədbirləri
 - ☐ hazırlığın başa çatdırılması tədbirləri
-

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ inzibati tədbirlər;
 - ☐ mədəni tədbirlər
 - ☐ kütləvi-mədəni tədbirlər
 - ☐ məxfiliyin azaldılması tədbirləri
 - ☐ hazırlığın başa çatdırılması tədbirləri
-

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ təşkilati tədbirlər
 - ☐ start tədbirləri
 - ☐ kütləvi-mədəni tədbirlər
 - ☐ məxfiliyin azaldılması tədbirləri
 - ☐ hazırlığın başa çatdırılması tədbirləri
-

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ proqram-texniki tədbirlər.
 - ☐ start tədbirləri
 - ☐ kütləvi-mədəni tədbirlər
 - ☐ məxfiliyin azaldılması tədbirləri
 - ☐ hazırlığın başa çatdırılması tədbirləri
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini (autentikasiya) təsdiq edə bilər: (Çəki: 1)

- ☒ bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptografik açar);
- ☐ aldığı nəyisə
- ☐ istənilən nəyisə
- ☐ bərpa olunmayan nəyisə
- ☐ itirilmiş nəyisə

Sual: Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: (Çəki: 1)

- ☒ sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu);
- ☐ bankomatın nömrəsini
- ☐ terminalın nömrəsini
- ☐ üstünlük parametrlərini
- ☐ istənilən informasiyanı

Sual: Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: (Çəki: 1)

- ☒ özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s.).
- ☐ həmkarlara məxsus biometrik xarakteristikalarını
- ☐ deskriptorun xarakteristikalarını
- ☐ şəbəkənin xarakteristikalarını
- ☐ seansın xarakteristikalarını

Sual: Parol nədir? (Çəki: 1)

- ☒ Autentikasiyanın ən geniş yayılmış növüdür
- ☐ müəlliflikdən imtina üsuludur
- ☐ onların elektron vasitələrlə ələ keçirilə bilməsidir
- ☐ vaxtaşırı dəyişdirilmə tələb edən sistem
- ☐ heç biri düz deyil

Sual: Parolların ən başlıca nöqsanı nədir? (Çəki: 1)

- ☒ onların elektron vasitələrlə ələ keçirilə bilməsidir.
- ☐ müəlliflikdən imtina üsulu olmasıdır
- ☐ şəffaflığı təmin etmir
- ☐ şəbəkə fəaliyyətinə mane olur
- ☐ heç biri düz deyil

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.)
 - ☐ müəlliflikdən imtina edilməsi
 - ☐ onların elektron vasitələrlə tətbiqi
 - ☐ vaxtaşırı korreksiya potensialı
 - ☐ heç biri düz deyil
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi
 - ☐ müəlliflikdən imtina edilməsi
 - ☐ onların elektron vasitələrlə tətbiqi
 - ☐ vaxtaşırı korreksiya potensialı
 - ☐ hamısı düzdür
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ parollar faylına icazənin məhdudlaşdırılması
 - ☐ müəyyən kriptografik alətdən və rəngdən istifadə
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadə
 - ☐ istənilən kriptografik üsuldən və açardan istifadə
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması;
 - ☐ sistemi qapanması
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadəni
 - ☐ istənilən kriptografik üsuldən və açardan istifadəni
 - ☐ ixtiyari alqoritmdən və böyük açardan istifadəni
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ istifadəçilərin təlimatlandırılması;
 - ☐ kriptografik alətdən və rəngdən istifadə
 - ☐ şəbəkə üstünlüklərindən və açardan istifadə
 - ☐ istənilən kriptografik üsulun və açarın tətbiqi
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan vermir: (Çəki: 1)

- ☒ parol generasiya edən proqramların istifadə edilməməsi.
 - ☐ hakerlərin neqativ fəallığı azalır
 - ☐ şəbəkə üstünlüklərindən və açardan istifadə
 - ☐ istənilən kriptografik üsulun və açarın tətbiqi
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə
-

Sual: elektron imza nədir? (Çəki: 1)

- ☒ müəllifi birmənalı identifikasiya etməyə imkan verən verilənlər blokudur
 - ☐ hamıya məlum verilənlərin məcmusu
 - ☐ şəbəkə üstünlüklərindən istifadə sxemi
 - ☐ istənilən kriptografik üsulla yaradılan yığım
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə hesabına yaradılan yığım
-

Sual: elektron imza hansı alqoritmlərlə reallaşdırılır? (Çəki: 1)

- ☒ rəqəmsal imzanın yaradılması və yoxlanması alqoritmləri
- ☐ istənilən alqoritmədən və böyük açardan istifadə hesabına
- ☐ elektron vasitələrlə
- ☐ vaxtaşırı korreksiya alqoritmləri ilə
- ☐ heç biri düz deyil

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kriptoqrafik alqoritmə məlumatların çevrilməsində məqsəd nədir? (Çəki: 1)

- ☒ məxfiliyi təmin etmək
- ☐ nəticələri əyaniləşdirmək
- ☐ məlumatları sıxmaq
- ☐ aqreqasiya etmək
- ☐ dezaqreqasiya etmək

Sual: Sistemin dayanıqlığı nədə ifadə olunur? (Çəki: 1)

- ☒ kənar neqativ təsirlərə adekvat reaksiyada
- ☐ nəticələri əyaniləşdirməkdə
- ☐ məlumatları sıxmaqda
- ☐ aqreqasiya etməkdə
- ☐ dezaqreqasiya etməkdə

Sual: Profilaktika tədbirlərinə aiddir (Çəki: 1)

- ☒ etibarlı şifrləmə
- ☐ hamıya məlum verilənlərin məcmusunun yoxlanmasında
- ☐ şəbəkə üstünlüklərindən istifadə sxeminin qurulmasında
- ☐ istənilən kriptoqrafik üsulla yaradılan yığımın yoxlanmasında
- ☐ istənilən alqoritmədən istifadə hesabına yaradılan yığımın yoxlanmasında

Sual: İnformasiya təhlükəsizliyi səviyyələrinə aiddir (Çəki: 1)

- ☒ beynəlxalq standart
- ☐ nəticələri əyaniləşdirməkdə
- ☐ məlumatları sıxmaqda
- ☐ aqreqasiya etməkdə
- ☐ dezaqreqasiya etməkdə

Sual: İnformasiya təhlükəsizliyi səviyyələrinə aiddir (Çəki: 1)

- ☒ milli standartlar
- ☐ nəticələrin əyaniləşdirmə səviyyəsi
- ☐ məlumatları sıxma səviyyəsi
- ☐ aqreqasiya səviyyəsi

☐ dezaqreqasiya səviyyəsi

Sual: İnformasiya təhlükəsizliyi səviyyələrinə aiddir (Çəki: 1)

- ☒ metodik səviyyə
 - ☐ nəticələrin əyaniləşdirmə səviyyəsi
 - ☐ məlumatları sıxma səviyyəsi
 - ☐ aqreqasiya səviyyəsi
 - ☐ dezaqreqasiya səviyyəsi
-

Sual: İnformasiya mühafizəsi metodlarını neçə qrupa bölmək olar? (Çəki: 1)

- ☒ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
-

Sual: İnformasiya mühafizəsi metotlarına aiddir (Çəki: 1)

- ☒ fiziki metodlar
 - ☐ kimyəvi metodlar
 - ☐ qiymət metodları
 - ☐ elmi metodlar
 - ☐ avtomatik metodlar
-

Sual: İnformasiya mühafizəsi metotlarına aiddir (Çəki: 1)

- ☒ aparat metodları
 - ☐ kimyəvi metodlar
 - ☐ qiymət metodları
 - ☐ elmi metodlar
 - ☐ avtomatik metodlar
-

Sual: İnformasiya mühafizəsi metotlarına aiddir (Çəki: 1)

- ☒ proqram metodları
 - ☐ kimyəvi metodlar
 - ☐ qiymət metodları
 - ☐ elmi metodlar
 - ☐ avtomatik metodlar
-

Sual: İnformasiya mühafizəsi metotlarına aiddir (Çəki: 1)

- ☒ təşkilati metodlar
 - ☐ kimyəvi metodlar
 - ☐ qiymət metodları
 - ☐ elmi metodlar
 - ☐ avtomatik metodlar
-

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ əməliyyat sistemləri
- ☐ əlaqə sistemləri
- ☐ mübadilə sistenləri
- ☐) integrasiya sistemləri

☐ bütün cavablar doğrudur

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ xidməti proqramlar
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ antivirus proqramları
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ xüsusi mühafizə proqramları
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ hazır tətbiqi proqramlar
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: informasiyanın təşkilati mühafizəsi istiqamətləri (Çəki: 1)

- ☒ təşkilati-texniki tədbirlər
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: informasiyanın təşkilati mühafizəsi istiqamətləri (Çəki: 1)

- ☒ qanunvericilik bazasının təkmilləşdirilməsi

- ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: informasiyanın təşkilati mühafizəsi istiqamətləri (Çəki: 1)

- ☒ məntiqi-etik normalar
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ parol
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ verilənlərin və proqramların şifrələnməsi
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ VB obyektlərinə müraciət hüququnun təyin edilməsi
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ VB cədvəllərinin yazılarının və sahələrinin mühafizəsi
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Elektron kommersiya nədir? (Çəki: 1)

- ☒ biznes idarəetməsinin yeni istiqamətidir
 - ☐ alış-verişdir
 - ☐ ticarətin ənənəvi formasıdır
 - ☐ inzibati yanaşmadır
 - ☐ hamısı düzdür
-

Sual: Elektron kommersiya nəyə imkan verir? (Çəki: 1)

- ☒ ticarət şirkətlərinə daha çevik olmağa, müştərilərin dəyişən tələbatlarını operativ şəkildə ödəməyə imkan verir.
- ☐ borcları ödəməyə və tərəfdaşlarla sıx münasibət şəraitində işləməyə imkan verir
- ☐ müştərilərlə ödənişlər aparılmasına imkan verir.
- ☐ müştərilərin malların haqqını ödəməsinə imkan verir
- ☐ ticarət tərəfdaşları ilə daha sıx münasibət şəraitində işləməyə imkan verir.

Sual: Elektron kommersiya nəyə imkan verir? (Çəki: 1)

- ☒ İstehlakçılar, coğrafi yerləşməsindən asılı olmayaraq özlərinə daha uyğun təchizatçı seçmək imkan qazanırlar.
- ☐ borcları ödəməyə və tərəfdaşlarla sıx münasibət şəraitində işləməyə imkan verir.
- ☐ müştərilərlə ödənişlər aparılmasına imkan verir
- ☐ müştərilərin malların haqqını ödəməsinə imkan verir.
- ☐ ticarət tərəfdaşları ilə daha sıx münasibət şəraitində işləməyə imkan verir.

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Elektron kommersiya elektron məlumat mübadiləsindən istifadə edərək hansı subyektlər arasında münasibəti genişləndirir? (Çəki: 1)

- ☒ biznesin müxtəlif növləri arasında
- ☐ aparıcı tərəfdaşlar arasında
- ☐ qeyri-hökumət təşkilatları və biznes stukturları arasında
- ☐ qeyri-hökumət təşkilatları və icra orqanları arasında
- ☐ bələdiyyə və dövlət orqanları arasında

Sual: Elektron kommersiya elektron məlumat mübadiləsindən istifadə edərək hansı subyektlər arasında münasibəti genişləndirir? (Çəki: 1)

- ☒ biznes və istehlakçı arasında
- ☐ bələdiyyə və icra orqanları arasında
- ☐ qeyri-hökumət təşkilatları və biznes stukturları arasında
- ☐ qeyri-hökumət təşkilatları və icra orqanları arasında
- ☐ bələdiyyə və dövlət orqanları arasında

Sual: Elektron kommersiya elektron məlumat mübadiləsindən istifadə edərək hansı subyektlər arasında münasibəti genişləndirir? (Çəki: 1)

- ☒ biznes və dövlət orqanları arasında
- ☐ bələdiyyə və icra orqanları arasında
- ☐ qeyri-hökumət təşkilatları və biznes stukturları arasında
- ☐ qeyri-hökumət təşkilatları və icra orqanları arasında
- ☐ bələdiyyə və dövlət orqanları arasında

Sual: Elektron kommersiya - biznesin elə bir formasıdır ki: (Çəki: 1)

- ☒ ortaqlara fiziki təmas olmadan münasibət yaratmağa imkan verir
 - ☐ pulsuz sövdələşmələri mümkün edir
 - ☐ işgüzar əlaqələri təmin edir
 - ☐ bərabərhüquqlu tərəfdaşlığı təmin edir
 - ☐ hamısı düzdür
-

Sual: Elektron kommersiyanın inkişafını ləngidən amil (Çəki: 1)

- ☒ qarşılıqlı elektron əlaqəsinin ümumi standartlarının olmaması
 - ☐ məlumatsızlıq və xüsusi standartların olması
 - ☐ sövdələşmələrin qeyri-mümkün olması
 - ☐ işgüzar əlaqələrin kəsilməsi
 - ☐ bərabərhüquqlu tərəfdaşlığı qeyri-mümkünlüyü
-

Sual: Elektron kommersiyanın kateqoriyalarına aiddir (Çəki: 1)

- ☒ biznes-istehlakçı
 - ☐ istehlakçı- anbardar
 - ☐ fermer- emalçı
 - ☐ kommunalçı-sakin
 - ☐ heç biri
-

Sual: Elektron kommersiyanın kateqoriyalarına aiddir (Çəki: 1)

- ☒ biznes-biznes
 - ☐ istehlakçı- anbardar
 - ☐ fermer- emalçı
 - ☐ kommunalçı-sakin
 - ☐ hamısı
-

Sual: Elektron kommersiyanın kateqoriyalarına aiddir (Çəki: 1)

- ☒ biznes-idarə
 - ☐ bələdiyyə- icra strukturları
 - ☐ dizaynçı- arxitektör
 - ☐ kommunalçı-sakin
 - ☐ hamısı
-

Sual: Elektron kommersiya sistemlərində daha çox istifadə olunan protokol (Çəki: 1)

- ☒ SSL
 - ☐ FFD
 - ☐ BBV
 - ☐ QQD
 - ☐ PPO
-

Sual: Elektron kommersiyanın standartları dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ məlumatların elektron mübadiləsi standartları
 - ☐ mətnlərin elektron mübadiləsi sxemləri
 - ☐ məlumatların elektron mübadiləsi prinsipləri
 - ☐ modulların elektron mübadiləsi sxemləri
 - ☐ məlumatların elektron yığımları sxemi
-

Sual: Elektron kommersiyanın standartları dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ məlumatların sinxronlaşdırılması standartları
- ☐ mətnlərin elektron mübadiləsi sxemləri
- ☐ məlumatların elektron mübadiləsi prinsipləri
- ☐ modulların elektron mübadiləsi sxemləri
- ☐ məlumatların elektron yığımları sxemi

Sual: Elektron kommersiyanın standartlarının hazırlanması prosesində liderlərindən biri (Çəki: 1)

- ☒ GS1 Beynəlxalq assosiasiyası
- ☐ AFFA
- ☐ BMT
- ☐ FAO
- ☐ heç biri

Sual: Elektron kommersiya protokolunda tranzaksiya iştirakçılarna aiddir (Çəki: 1)

- ☒ kart sahibi
- ☐ məlumat mənbəyi
- ☐ seans qurucusu
- ☐ kreativ operator
- ☐ heç biri

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Elektron kommersiya protokolunda tranzaksiya iştirakçılarna aiddir (Çəki: 1)

- ☒ ticarət nöqtələri
- ☐ məlumat mənbəyi
- ☐ seans qurucusu
- ☐ kreativ operator
- ☐ heç biri

Sual: Elektron kommersiya protokolunda tranzaksiya iştirakçılarna aiddir (Çəki: 1)

- ☒ xidmətedici bank
- ☐ məlumat mənbəyi
- ☐ seans qurucusu
- ☐ kreativ operator
- ☐ heç biri

Sual: Elektron kommersiya protokolunda tranzaksiya iştirakçılarna aiddir (Çəki: 1)

- ☒ bank-emitent
- ☐ bank filialı
- ☐ diler
- ☐ distribüter

☐ hamısı

Sual: Elektron kommersiya protokolunda tranzaksiya iştirakçılarına aiddir (Çəki: 1)

- ☒ sertifikatıya mərkəzi
 - ☐ bank filialı
 - ☐ diler
 - ☐ distribüter
 - ☐ hamısı
-

Sual: Elektron kommersiyada SSL texnologiyası hansı protokolla fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ TCP/IP
 - ☐ KLK
 - ☐ GHT
 - ☐ NMN
 - ☐ AAS
-

Sual: Elektron kommersiyada SSL texnologiyası hansı server və brauzerlərlə tətbiq olunma imkanına malikdir? (Çəki: 1)

- ☒ bütün məşhur web-server və web-brauzerlərlə
 - ☐ yalnız web serverlərlə
 - ☐ yalnız web-brauzerlərlə
 - ☐ yalnız fayl-serverlərlə
 - ☐ heç biri ilə
-

Sual: Sertifikatların köməyiylə hansı işlər görülür? (Çəki: 1)

- ☒ serverin və müştərinin ciddi autentifikasiyası həyata keçirilir
 - ☐ informasiyaların qəbulu, təşkili və göndərilməsi həyata keçirilir
 - ☐ informasiyaların axtarışı, təşkili və göndərilməsi həyata keçirilir
 - ☐ informasiyaların silinməsi və göndərilməsi həyata keçirilir
 - ☐ informasiyaların artırılması və təşkili həyata keçirilir
-

Sual: Bunlardan hansı elektron kommersiyaya aid deyildir? (Çəki: 1)

- ☒ elektron sənəd dövriyyəsi
 - ☐ elektron bank
 - ☐ elektron hərrac
 - ☐ elektron mağaza
 - ☐ e-bay
-

Sual: Elektron kommersiyanın üstünlüklərinə aiddir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ qiymətləri müqayisə etmək imkanı
 - ☐ az vəsait qoyuluşu
 - ☐ fasiləsiz əlyətənlik
 - ☐ bütün çeşidin vitrində yerləşdirilməsi imkanı
-

Sual: Elektron kommersiyanın üstünlüklərinə aiddir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
- ☐ resursları daha çevik planlaşdırma imkanı
- ☐ az vəsait qoyuluşu

- ☐ fasiləsiz əlyetənlik
- ☐ bütün çeşidin vitrində yerləşdirilməsi imkanı

Sual: Elektron mağazanın çatışmazlıqlarına aid edilir (Çəki: 1)

- ☒ malın daxil olmasını gözləmək
- ☐ resursları daha çevik planlaşdırma imkanı
- ☐ az vəsait qoyuluşu
- ☐ fasiləsiz əlyetənlik
- ☐ bütün çeşidin vitrində yerləşdirilməsi imkanı

Sual: Internet mağazanın üstünlükləri (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
- ☐ dünyanın istənilən ölkəsindən mal almaq imkanı
- ☐ mala sifarişin yerləşdirilməsi imkanı
- ☐ müxtəlif istehsalçıların qiymətlərinin müqayisəsi imkanı
- ☐ mal axtarışına sərf olunan vaxta qənaət

Sual: Elektron kommersiyanın elementləridir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
- ☐ elektron ödənişlər, elektron bank
- ☐ elektron ödənişlər, virtual mağazalar, elektron hərrac
- ☐ virtual mağazalar, elektron hərrac
- ☐ banner reklam, elektron ödənişlər

Bölmə: 0901

Ad	0901
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Biznes-biznes elektron kommersiyanın kateqoriyalarına aiddirmi? (Çəki: 1)

- ☒ bəli
- ☐ həmişə yox
- ☐ istisnasız olaraq yox
- ☐ son dövrlərdə aid edilmir
- ☐ son dövrlərdə aid edilir

Sual: Elektron biznesin çatışmazlıqlarına aiddir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
- ☐ onlayn rejimdə brendin dayanıqlığını təmin etmək olmur
- ☐ keyfiyyətsiz dizayn biznes informasiyasının keyfiyyəti və səmərəsini azaldır
- ☐ bəzi saytlardan istifadənin mürəkkəbliyi
- ☐ şəbəkəyə müraciət xərclərinin yüksəkliyi

Sual: Veb Server nədir? (Çəki: 1)

- ☒ istifadəçilərin Internetdəki Veb səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlarla təmin olunmuş kompüterdir.
 - ☐ qeyri-məxfiliyi, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin edən kompüterdir
 - ☐ şəffaflığı, kəsilmələri, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin edən kompüterdir
 - ☐ aşkarlığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin edən kompüterdir
 - ☐ məxfiliyi, kəsilmələrə nəzarəti, müəlliflikdən imtinanın mümkünlüyünü təmin edən kompüterdir
-

Sual: Veb-serverin funksiyasına nə daxildir? (Çəki: 1)

- ☒ informasiyaların saxlanması, təşkili və göndərilməsi
 - ☐ informasiyaların qəbulunu, təşkilini və göndərilməsi
 - ☐ informasiyaların axtarışını, təşkilini və göndərilməsi
 - ☐ informasiyaların silinməsinə və göndərilməsinə
 - ☐ informasiyaların artırılması və təşkili
-

Sual: Veb-serverin funksiyasına nə daxildir? (Çəki: 1)

- ☒ Veb-brouzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir
 - ☐ sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçidən qəbul edir
 - ☐ istənilən mübadilə
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Veb-server eyni vaxtda neçə brouzerdən sorğu qəbul edə bilər? (Çəki: 1)

- ☒ yüzlərlə
 - ☐ onlarla
 - ☐ 10
 - ☐ 1000
 - ☐ 100
-

Sual: Veb-server ona daxil olan əvvəlki sorğular haqqında informasiya saxlayırmı? (Çəki: 1)

- ☒ saxlamır.
 - ☐ saxlayır
 - ☐ həmişə saxlamır
 - ☐ həmişə saxlayırfərqi yoxdur
 - ☐ fərqi yoxdur
-

Sual: Aşağıdakılardan hansı İnternet üçün nəzərdə tutulmuş server tiplərinə aiddir? (Çəki: 1)

- ☒ veb-serverlər
 - ☐ adi serverlər
 - ☐ fayl serverləri
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Aşağıdakılardan hansı İnternet üçün nəzərdə tutulmuş server tiplərinə aiddir? (Çəki: 1)

- ☒ elektron poçt serverləri
- ☐ adi serverlər

- ☐ fayl serverləri
- ☐ hamısı
- ☐ heç biri

Sual: Aşağıdakılardan hansı İnternet üçün nəzərdə tutulmuş server tiplərinə aiddir? (Çəki: 1)

- ☒ FTP serverlər
- ☐ POP serverlər
- ☐ Hamısı
- ☐ FAYL serverlər
- ☐ heç biri

Sual: Aşağıdakılardan hansı İnternet üçün nəzərdə tutulmuş server tiplərinə aiddir? (Çəki: 1)

- ☒ İnternet-telefonianın (IP telefoniya) işini təmin edən serverlər
- ☐ mexaniki serverlər
- ☐ virtual-ənənəvi serverlər
- ☐ hamısı aiddir
- ☐ heç biri aid deyil

Sual: Aşağıdakılardan hansı İnternet üçün nəzərdə tutulmuş server tiplərinə aiddir? (Çəki: 1)

- ☒ İnternet vasitəsilə radio və video translyasiyalar sistemi.
- ☐ mexaniki serverlər
- ☐ virtual-ənənəvi serverlər
- ☐ hamısı aiddir
- ☐ heç biri aid deyil

Sual: Portalda əhatə olunur? (Çəki: 1)

- ☒ sayt, axtarış sistemi
- ☐ baş kataloq və server
- ☐ server və menyu
- ☐ hamısı
- ☐ heç biri

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Portalda əhatə olunur? (Çəki: 1)

- ☒ internet səhifələrinin kataloqu, xəbərlər xidməti
 - ☐ baş kataloq və server
 - ☐ server və menyu
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Portalda əhatə olunur? (Çəki: 1)

- ☒ elektron poçt xidməti, elektron ensiklopediya
 - ☐ baş kataloq və server
 - ☐ server və menyu
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Portalda əhatə olunur? (Çəki: 1)

- ☒ elektron mağaza, elektron lövhə
 - ☐ baş kataloq və server
 - ☐ server və menyu
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Internetin əsas xanası nədir? (Çəki: 1)

- ☒ lokal hesablama şəbəkəsi
 - ☐ baş kataloq və server
 - ☐ server və menyu
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Elektron nümayəndəliyin əyani nümunəsi (Çəki: 1)

- ☒ Veb-sayt
 - ☐ baş kataloq və server
 - ☐ server və menyu
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Elektron nümayəndəliyin yaradılmasında əsas məqsəd (Çəki: 1)

- ☒ konkret qurumun və ya fəaliyyət növünün tanınması və cəlbediciliyinin artırılması
 - ☐ informasiyanın və müxtəlif tipli hiper əlaqələrin qurulması
 - ☐ informasiyanın, şərhlərin və müxtəlif tipli hiper əlaqələrin intensivləşdirilməsi
 - ☐ informasiyanın, fikirlərin, şərhlərin əhatə edilməsi
 - ☐ informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri təsvir etmək
-

Sual: Elektron nümayəndəliyin yaradılması prinsiplərinə aiddir (Çəki: 1)

- ☒ özünəməxsusluq
 - ☐ informasiyanın və müxtəlif tipli hiper əlaqələrin qurulması
 - ☐ informasiyanın və müxtəlif tipli hiper əlaqələri intensivləşdirilməsi
 - ☐ informasiyanın, fikirlərin, şərhlərin əhatə edilməsi
 - ☐ informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri təsvir etmək
-

Sual: Elektron təqdimatın tərkib elementləri (Çəki: 1)

- ☒ qeydlər, çıxış tezisləri, reklamlar, hesabat və s
 - ☐ informasiyaların qəbulu, təşkili və göndərilməsi vasitələri
 - ☐ informasiyaların axtarışı, təşkili və göndərilməsi vasitələri
 - ☐ informasiyaların silinməsi və göndərilməsi vasitələri
 - ☐ informasiyaların artırılması və təşkili vasitələri
-

Sual: Elektron təqdimatda hansı vasitələrdən geniş istifadə olunur? (Çəki: 1)

- ☒ qrafik redaktorların məhsulları və multimediyə vasitələri
 - ☐ informasiyaların qəbulu, təşkili və göndərilməsi vasitələri
 - ☐ informasiyaların axtarışı, təşkili və göndərilməsi vasitələri
 - ☐ informasiyaların silinməsi və göndərilməsi vasitələri
 - ☐ informasiyaların artırılması və təşkili vasitələri
-

Sual: Elektron nümayəndəlikdə verilənlərin təşkili növləri (Çəki: 1)

- ☒ fəaliyyət təmayüllü
 - ☐ ölkə təmayüllü
 - ☐ rayon təmayüllü
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Elektron nümayəndəlikdə verilənlərin təşkili növləri (Çəki: 1)

- ☒ integrativ
 - ☐ kumulyativ
 - ☐ raqmentar
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Elektron nümayəndəlikdə verilənlərin təşkili növləri (Çəki: 1)

- ☒ xronoloji
 - ☐ kumulyativ
 - ☐ fraqmentar
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Bloq nədir? (Çəki: 1)

- ☒ fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır.
 - ☐ ümumi jurnal olub, informasiyanı və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır
 - ☐ tabel jurnalı olub, informasiyanı, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan səhifədir.
 - ☐ uçot jurnalı olub, informasiyanı, fikirləri, şərhləri əhatə edən sistemdir
 - ☐ elektron jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan kataloqdur.
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bloqçu kimdir? (Çəki: 1)

- ☒ Bloqçu (blogger)- bloq yaradan insandır
 - ☐ blok quran idmançıdır
 - ☐ bloklaşdırıcıdır
 - ☐ heç biri düz deyildir
 - ☐ baş kataloqçudur
-

Sual: Bloqlarda yazılardan əlavə nə ola bilər? (Çəki: 1)

- ☒ bloqlarda yazılardan əlavə: video, mp3, kiçik chat pəncərəsi və s. ola bilər
 - ☐ elektron ticarət komponentləri
 - ☐ elektron hərrac komponentləri
 - ☐ elektron ödəniş komponentləri
 - ☐ heç biri düz deyil
-

Sual: Web saytlar baş səhifələrə (HOME PAGE) görə neçə növə ayrılır? (Çəki: 1)

- ☒ Statik və dinamik Web səhifələr
 - ☐ elektron ticarət
 - ☐ elektron hərrac
 - ☐ elektron ödəniş
 - ☐ heç biri düz deyil
-

Sual: Danışiq signallarının ötürülməsinin internet texnologiyası nədir? (Çəki: 1)

- ☒ İP telefoniya
 - ☐ elektron ticarət
 - ☐ elektron hərrac
 - ☐ elektron ödəniş
 - ☐ heç biri düz deyil
-

Sual: VoİP nədir? (Çəki: 1)

- ☒ İP telefoniya
 - ☐ elektron ticarət
 - ☐ elektron hərrac
 - ☐ elektron ödəniş
 - ☐ heç biri düz deyil
-

Sual: İnternetdə reklamın üstünlükləri (Çəki: 1)

- ☒ bütün cavablar düzdür
 - ☐ ucuzluq
 - ☐ interaktivlik
 - ☐ sutkanın istənilən vaxtında əlyetənlik
 - ☐ böyük və məqsədli auditoriyanın əhatə edilməsi
-

Sual: İnternetdə reklamın çatışmazlıqları (Çəki: 1)

- ☒ bütün cavablar səhvdir
 - ☐ ucuzluq
 - ☐ interaktivlik
 - ☐ sutkanın istənilən vaxtında əlyetənlik
 - ☐ böyük və məqsədli auditoriyanın əhatə edilməsi
-

Sual: İnternetdə reklamın üstünlükləri (Çəki: 1)

- ☒ interaktivlik
- ☐ bütün cavablar səhvdir
- ☐ bahalıq
- ☐ sutkanın istənilən vaxtında əlyetən olmaması
- ☐ kiçik auditoriyanın əhatə edilməsi

Sual: İnternetdə reklamın üstünlükləri (Çəki: 1)

- ☒ ucuzluq
- ☐ bütün cavablar səhvdir
- ☐ bahalıq
- ☐ sutkanın istənilən vaxtında əlyetən olmaması
- ☐ kiçik auditoriyanın əhatə edilməsi

Sual: İnternetdə ilk reklam yerləşdirilib (Çəki: 1)

- ☒ 90-cı illərin əvvəlində
- ☐ 80-ci illərin əvvəlində
- ☐ 90-cı illərin sonunda
- ☐ 70-ci illərin sonunda
- ☐ heç bir cavab düz deyil

Sual: İnternetdə reklamın çatışmazlıqları (Çəki: 1)

- ☒ düzgün olmayan informasiya almaq riski
- ☐ orta informativlik
- ☐ interaktivlik
- ☐ sutkanın istənilən vaxtında əlyetənlik
- ☐ böyük və məqsədli auditoriyanın əhatə edilməsi

Sual: İnternetdə reklamın çatışmazlıqlarına aiddir (Çəki: 1)

- ☒ zəruri strukturlaşdırma tələblərinə uyğunsuzluq
- ☐ orta informativlik
- ☐ interaktivlik
- ☐ sutkanın istənilən vaxtında əlyetənlik
- ☐ böyük və məqsədli auditoriyanın əhatə edilməsi

Sual: İnternetdə reklamın çatışmazlıqlarına aiddir (Çəki: 1)

- ☒ istifadəçilərin sayı artdıqca "virtual tıxac" yaranması problemi
- ☐ orta informativlik
- ☐ interaktivlik
- ☐ sutkanın istənilən vaxtında əlyetənlik
- ☐ böyük və məqsədli auditoriyanın əhatə edilməsi

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı internetdə reklama aid deyil? (Çəki: 1)

- ☒ lövhələrdə reklam
 - ☐ banner reklam
 - ☐ elektron poçtla göndəriş
 - ☐ illüstrasiyalı CD-ROM yaradılması
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Sayt- vizitin məzmununa daxildir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ firmanın əlaqələri (kontaktları)
 - ☐ firmanın məhsulları haqqında məlumat
 - ☐ xidmətlər haqqında məlumat
 - ☐ firma haqqında məlumat
-

Sual: Korporativ saytın məzmununa daxildir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ firmanın əlaqələri (kontaktları)
 - ☐ firmanın məhsulları və xidmətləri barədə ətraflı kataloq
 - ☐ hər bir malın təsviri
 - ☐ on-line bronlaşdırma imkanı
-

Sual: Banner nədir? (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ statik qrafik təsvir
 - ☐ dinamik qrafik təsvir
 - ☐ saytda yerləşdirilməsi mümkün olan təsvirlər
 - ☐ İnternetdə kiçik reklam plakatları
-

Sual: Bannerin ölçü vahidləri (Çəki: 1)

- ☒ piksel
 - ☐ düym
 - ☐ santimetr
 - ☐ bütün cavablar doğrudur
 - ☐ metr
-

Sual: Bannerin yerləşməsinin iki tipi vardır (Çəki: 1)

- ☒ ststik və dinamik
 - ☐ yuxarı və aşağı
 - ☐ kontekst və qeyri-kontekst
 - ☐ mürəkkəb və sadə
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Sayta hər dəfə daxil olanda eyni banneri görürüksə, bu (Çəki: 1)

- ☒ statik yerləşmədir
- ☐ dinamik yerləşmədir
- ☐ kontekst yerləşmədir
- ☐ PR- yerləşmədir

☐ heç bir cavab düz deyil

Sual: Sayta hər dəfə daxil olanda yeni banner görünürsə, bu (Çəki: 1)

- ☒ dinamik yerləşmədir
 - ☐ statik yerləşmədir
 - ☐ kontekst yerləşmədir
 - ☐ PR- yerləşmədir
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Banner satışının əsas vahidi (Çəki: 1)

- ☒ 1000 nümayiş
 - ☐ 1 nümayiş
 - ☐ 100000 nümayiş
 - ☐ 2 nümayiş
 - ☐ 3 nümayiş
-

Sual: Bannerin yerləşdirilməsinin orta dəyəri nədən asılıdır? (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ bannerin formatından
 - ☐ bannerin yerləşməsindən
 - ☐ saytdan
 - ☐ bannerin tipindən
-

Sual: PR- yerləşməyə aiddir (Çəki: 1)

- ☒ məqalənin böyük saytlarda yerləşdirilməsi
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: PR- yerləşmənin iki tipi mövcuddur (Çəki: 1)

- ☒ standart və qeyri-standart
 - ☐ statik və dinamik
 - ☐ kontekst və qeyri-kontekst
 - ☐ müəkkəb və sadə
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ müsabiqə saytlarında yerləşdirmə
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	13
Maksimal faiz	13

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ promo-saytların yaradılması
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ reklam verənə aid xüsusi rubrikanın təşkili
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ jurnalın bütöv səhifəsinin konkret firmaya həsr olunması
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ saytın firmaya aid rənglə rənglənməsi
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ reklam verənin loqotipinin saytın başlığında yerləşdirilməsi
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ oyunlarda reklamın yerləşdirilməsi
 - ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ audioreklam

- ☐ dinamik bannerdə yerləşdirmə
 - ☐ statik bannerdə yerləşdirmə
 - ☐ bannerin saytın loqotipi altında yerləşdirilməməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qeyri-standart PR-yerləşdirməyə aiddir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ audioreklam
 - ☐ oyunlarda reklamın yerləşdirilməsi
 - ☐ reklam verənin loqotipinin saytın başlığında yerləşdirilməsi
 - ☐ reklam verənə aid xüsusi rubrikanın təşkili
-

Sual: Kontekst reklamın başlıca xüsusiyyəti (Çəki: 1)

- ☒ reklamın məzmunu səhifədəki mətnə bağlanır
 - ☐ audioreklam
 - ☐ oyunlarda reklamın yerləşdirilməsi
 - ☐ reklam verənin loqotipinin saytın başlığında yerləşdirilməsi
 - ☐ reklam verənə aid xüsusi rubrikanın təşkili
-

Sual: İnternetdə reklam kompaniyasının səmərəliliyi asılıdır (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ menecerin e-mail sorğularına cavablarının operativliyindən
 - ☐ firmanın veb səhifəsinin keyfiyyətindən
 - ☐ reklam büdcəsinin həcmindən
 - ☐ veb səhifəyə müraciətlərin tezliyindən
-

Sual: Kontekst reklam və PR-yerləşmə (Çəki: 1)

- ☒ İnternetdə reklamın növləri
 - ☐ korporativ saytın modifikasiyası
 - ☐ reklamın banner yerləşməsi standartları
 - ☐ televiziya reklamının modifikasiyası
 - ☐ İnternetdə reklamın köhnəlmiş növü
-

Sual: İnternetdə marketing kommunikasiyalarına aiddir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
 - ☐ mal yeridilişi ilə əlaqədar kommunikasiyalar
 - ☐ məhsulun təkmilləşdirilməsi ilə əlaqədar kommunikasiyalar
 - ☐ məhsulun hazırlanması ilə əlaqədar kommunikasiyalar
 - ☐ məhsulun bazarda hərəkətinin öyrənilməsilə əlaqədar kommunikasiyalar
-

Sual: Şirkətin bütün filiallarını, tərəfdaş və müştərilərini əlaqələndirən bölgülü informasiya mühiti necə adlanır (Çəki: 1)

- ☒ Ekstranet
 - ☐ Intranet
 - ☐ İnternet
 - ☐ Arpanet
 - ☐ bütün cavablar doğrudur
-

Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Şirkətin əməkdaşlarının istifadə etdiyi Veb texnologiyalara əsaslanan informasiya mühiti necə adlanır? (Çəki: 1)

- ☒ Intranet
- ☐ Ekstranet
- ☐ İnternet
- ☐ Arpanet
- ☐ bütün cavablar doğrudur

Sual: İnternet resurs nədir? (Çəki: 1)

- ☒ həmin şəbəkədə əhatə olunan müxtəlif formalı bütün resurslar
- ☐ lokal şəbəkələrdə əhatə olunan müxtəlif formalı bütün resurslar
- ☐ həmin şəbəkədə əhatə olunan eyni formalı resurslar
- ☐ həmin şəbəkədə əhatə olunan müxtəlif formalı mətnlər
- ☐ lokal şəbəkədə əhatə olunan müxtəlif formalı qrafiklər

Sual: Veb-in informasiya resursları hansı konsepsiyaya əsasən təşkil edilir? (Çəki: 1)

- ☒ hipermətn konsepsiyasına əsasən
- ☐ tranzaksiya konsepsiyasına əsasən
- ☐ strateji idarəetmə konsepsiyasına əsasən
- ☐ modul konsepsiyasına əsasən
- ☐ qeyri-səlis məntiq konsepsiyasına əsasən

Sual: informasiya resursu vahidi kimi nə götürülə bilər? (Çəki: 1)

- ☒ həm bütövlükdə sənəd, həm də onun əvvəlcədən işarələnmiş fraqmentləri götürülə bilər.
- ☐ resurs vahidi kimi əsas sənədlər və onların müşayiətediciləri götürülə bilər.
- ☐ sənədin məzmunu və surətləri götürülə bilər.
- ☐ hamısı
- ☐ heç biri

Sual: Azərbaycanın ilk kosmik peyki orbitə buraxılmışdır? (Çəki: 1)

- ☒ 2013-cü il fevral
- ☐ 2013-cü il yanvar
- ☐ 2013-cü il mart
- ☐ 2012-ci il oktyabr
- ☐ 2012-ci il dekabr

Sual: Azərbaycanda internet istifadəçilərinin sayı? (Çəki: 1)

- ☒ yarım milyon nəfərdən çox
- ☐ 100 min nəfər
- ☐ 200 min nəfər
- ☐ 210 min nəfər
- ☐ 330 min nəfər

Sual: Azərbaycanda provayder (Çəki: 1)

- ☒ İntrans
 - ☐ Esmə
 - ☐ Ellada
 - ☐ Ulof
 - ☐ Süzen
-

Sual: Azərbaycanda provayder (Çəki: 1)

- ☒ AzTelekom
 - ☐ Smak
 - ☐ Ellada
 - ☐ Ulof
 - ☐ Sezan
-

Sual: Azərbaycanda provayder (Çəki: 1)

- ☒ AzEvroTel
 - ☐ Smol
 - ☐ Ellada
 - ☐ Ulof
 - ☐ Avreli
-

Sual: Azərbaycan optiklifli kabel magistralının yaradılmasına başlamışdırmı? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ hazırlıq gedir
 - ☐ yaxın perspektivdə gözlənilir
 - ☐ uzaq perspektivədə gözlənilir
-

Sual: Aşağıdakılardan hansı Azərbaycan portalıdır? (Çəki: 1)

- ☒ Azeri_info
 - ☐ tomazzo
 - ☐ eres
 - ☐ genezis
 - ☐ kubok
-

Sual: Aşağıdakılardan hansı Azərbaycan portalıdır? (Çəki: 1)

- ☒ science
 - ☐ tomazzo
 - ☐ eres
 - ☐ genezis
 - ☐ kubok
-

Sual: Azərbaycanda şəbəkələr arasında əlaqələrdə daha çox istifadə olunan vasitə ? (Çəki: 1)

- ☒ telefon xətləri
 - ☐ elektrik xətləri
 - ☐ radio mayak
 - ☐ əsas xətlər,
 - ☐ optiklifli kabel
-

Bölmə: 1101

Ad	1101
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanda internetin əhatə dairəsinin genişlənməsinin daha yüksək tempi hansı dövrə təsadüf edir? (Çəki: 1)

- ☒ 2000-2012-ci illər
- ☐ 1980-1990-cı illər
- ☐ 1990-2000-ci illər
- ☐ 1980-1985-ci illər
- ☐ 1990-1995-ci illər

Sual: Azərbaycanda prioritet inkişaf sahəsi (Çəki: 1)

- ☒ informasiya-kommunikasiya texnologiyaları
- ☐ mənzil-kommunal təsərrüfatı
- ☐ əyləncə sənayesi
- ☐ hamısı doğrudur
- ☐ heç biri doğru deyil

Sual: İnformasiya blokadasından çıxmaqda daha böyük rol oynamışdır? (Çəki: 1)

- ☒ internet
- ☐ sarı mətbuat
- ☐ əyləncə sənayesi
- ☐ hamısı doğrudur
- ☐ heç biri doğru deyil

Sual: Azərbaycanda informasiya resursları hansı konsepsiyaya əsasən təşkil edilir? (Çəki: 1)

- ☒ hipermetn konsepsiyasına əsasən
- ☐ tranzaksiya konsepsiyasına əsasən
- ☐ strateji idarəetmə konsepsiyasına əsasən
- ☐ modul konsepsiyasına əsasən
- ☐ qeyri-səlis məntiq konsepsiyasına əsasən

Sual: Satışın stimullaşdırılması alətlərinə aiddir (Çəki: 1)

- ☒ bütün cavablar doğrudur
- ☐ müsabiqələr, oyunlar, lotereyalar
- ☐ mükafatlar, prizlər və hədiyyələr
- ☐ kuponlar
- ☐ güzəştlər

Sual: Azərbaycanda yaradılan korporativ saytların məzmununa daxildir (Çəki: 1)

- ☒ firmanın əlaqələri
- ☐ qeyri- maddi aktivlər

- ☐ firmanın məhsulları və xidmətləri barədə natamam informasiya
 - ☐ əsas malların müxtəsər təsviri
 - ☐ istisnaların təsviri
-

Sual: Azərbaycanda yaradılan korporativ saytların məzmununa daxildir (Çəki: 1)

- ☒ firmanın məhsulları və xidmətləri barədə ətraflı kataloq
 - ☐ qeyri- maddi aktivlər
 - ☐ firmanın məhsulları və xidmətləri barədə natamam informasiya
 - ☐ əsas malların müxtəsər təsviri
 - ☐ istisnaların təsviri
-

Sual: Azərbaycanda yaradılan korporativ saytların məzmununa daxildir (Çəki: 1)

- ☒ hər bir malın təsviri
 - ☐ qeyri- maddi aktivlər
 - ☐ firmanın məhsulları və xidmətləri barədə natamam informasiya
 - ☐ əsas malların müxtəsər təsviri
 - ☐ istisnaların təsviri
-

Sual: Azərbaycanda yaradılan korporativ saytların məzmununa daxildir (Çəki: 1)

- ☒ on-line bronlaşdırma imkanı
 - ☐ firmanın fraqmentar əlaqələri
 - ☐ rəqib firmanın məhsulları barədə fraqmentar məlumat
 - ☐ qeyri- maddi aktivlər
 - ☐ əsas malların müxtəsər təsviri
-

Sual: Azərbaycanda informasiya təhlükəsizliyinə cavabdeh orqan (Çəki: 1)

- ☒ rabitə nazirliyi
 - ☐ iqtisadi inkişaf nazirliyi
 - ☐ sosial müdafiə qurumları
 - ☐ Milli Elmlər Akademiyası
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Satışın stimullaşdırılması alətlərinə aiddir (Çəki: 1)

- ☒ mükafatlar, prizlər və hədiyyələr
 - ☐ firmanın fraqmentar əlaqələri
 - ☐ rəqib firmanın məhsulları barədə fraqmentar məlumat
 - ☐ qeyri- maddi aktivlər
 - ☐ əsas malların müxtəsər təsviri
-

Sual: Satışın stimullaşdırılması alətlərinə aiddir (Çəki: 1)

- ☒ kuponlar, güzəştlər
 - ☐ firmanın fraqmentar əlaqələri
 - ☐ rəqib firmanın məhsulları barədə fraqmentar məlumat
 - ☐ qeyri- maddi aktivlər
 - ☐ əsas malların müxtəsər təsviri
-

BÖLMƏ: 1102

Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: axtarış nə vaxt bitir? (Çəki: 1)

- ☒ sorğu və sənəd təqdimatları üzrə uyğunluq şərti ödəndikdə
- ☐ məlumatlar dəqiqləşdirilmədikdə
- ☐ sorğu və sənəd təqdimatları üzrə uyğunluq tapılmadıqda
- ☐ sorğu və sənəd təqdimatları üzrə birgəlik olmadıqda
- ☐ hamısı düzdür

Sual: lingvistik təminat vasitələri kompleksinə daxildir (Çəki: 1)

- ☒ lüğətlər, tezauruslar
- ☐ imkanlar
- ☐ fayllar və qovluqlar
- ☐ forumlar
- ☐ testlər

Sual: Relevantlıq üzrə əks-əlaqə nədir? (Çəki: 1)

- ☒ axtarışın nəticəsi istifadəçini təmin etmədikdə sorğunu dəqiqləşdirmək üçün yaradılan imkandır
- ☐ sorğu və sənəd təqdimatları uyğun gəlmədikdə yaranan imkandır
- ☐ sorğu və sənəd təqdimatları üzrə uyğunluq tapılmadıqda yaranan imkandır
- ☐ sorğu və sənəd təqdimatları üzrə birgəlik olduqda yaranan imkandır
- ☐ hamısı düzdür

Sual: axtarış nə vaxt başlayır? (Çəki: 1)

- ☒ sorğu və sənəd təqdimatları üzrə uyğunluq şərtləri müəyyənləşdirildikdə
- ☐ sorğu və sənəd təqdimatları uyğun gəlmədikdə
- ☐ sorğu və sənəd təqdimatları üzrə uyğunluq tapılmadıqda
- ☐ sorğu və sənəd təqdimatları üzrə birgəlik olduqda
- ☐ hamısı düzdür

Sual: relevant sənəd nədir? (Çəki: 1)

- ☒ Sorğuya uyğun elektron sənəd
- ☐ tələbata uyğun sorğu
- ☐ server tələblərinə uyğun sənəd
- ☐ hamısı düzdür
- ☐ heç biri düz deyil

Sual: nəticəsiz axtarış nədir? (Çəki: 1)

- ☒ sorğu və sənəd təqdimatları üzrə uyğunluq şərti ödənmir
- ☐ mətn tapılmır
- ☐ meyar dəqiqdir
- ☐ heç biri düz deyil
- ☐ hamısı düzdür

Sual: süni intellekt metodlarının istifadə istiqamətlərindən biri (Çəki: 1)

- ☒ müasir mətni axtarış texnologiyaları
 - ☐ virtual metodlar və verilənlərin idarə edilməsi
 - ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyaları
 - ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyaları
 - ☐ süni intellekt metodları və verilənlər bazası
-

Sual: lingvistik, statistik, riyazi üsulların birgə istifadəsi hansı texnoloji mühit yaradır? (Çəki: 1)

- ☒ mətni axtarış texnoloji mühiti
 - ☐ virtual
 - ☐ relevant
 - ☐ selektiv texnoloji mühit
 - ☐ imtiyazlı texnoloji mühit
-

Sual: Sorğuya uyğun elektron sənəd necə adlanır? (Çəki: 1)

- ☒ relevant sənəd
 - ☐ bütöv sənəd
 - ☐ natamam sənəd
 - ☐ direktiv sənəd
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Axtarış sistemləri həyata keçirir (Çəki: 1)

- ☒ yeni informasiya resurslarının axtarışını və indeksləşdirilməsini
 - ☐ saytın reallaşdırılması
 - ☐ saytın tamamlanmasını
 - ☐ bannerlərin yerləşdirilməsi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Kataloq ifadə edir (Çəki: 1)

- ☒ predmet sahəsi üzrə təşkil edilmiş iyerarxik verilənlər bazası
 - ☐ məqsədli auditoriyanın bir neçə segmentinin əlaqələndirilməsini
 - ☐ hərəkət mexanizmini
 - ☐ internetdə kiçik reklam plakətini
 - ☐ avtomatik qeydiyyatın gözlənilməsi sistemini
-

Sual: Kataloqa düşmək üçün nə etmək lazımdır? (Çəki: 1)

- ☒ orada qeydiyyatdan keçmək
 - ☐ avtomatik qeydiyyatı gözləmək
 - ☐ ictimai rəyin formalaşmasını gözləmək
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: müasir mətni axtarış texnologiyaları (Çəki: 1)

- ☒ süni intellekt metodlarının istifadə istiqamətlərindən biridir
 - ☐ virtual metodlar və verilənlərin idarə edilməsidir
 - ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
 - ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
 - ☐ süni intellekt metodları və verilənlər bazasıdır
-

Ad	1103
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Axtarış model nədir? (Çəki: 1)

- ☒ sənədlərin və sorğuların təqdimatı üsulları və relevantlıq meyarlarının əlaqələndirilməsidir
- ☐ virtual metodlar və verilənlərin idarə edilməsidir
- ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
- ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
- ☐ süni intellekt metodları və verilənlər bazasıdır

Sual: Sadə axtarış modeli. (Çəki: 1)

- ☒ Bu modellər deskriptorlu və klassifikatorlu axtarışı təsvir edir.
- ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
- ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarıdır
- ☐ süni intellekt metodları və verilənlər bazasıdır
- ☐ virtual metodlar və verilənlərin idarə edilməsidir

Sual: Məntiqi (Bul) axtarış modeli nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ məntiqi operatorlardan istifadəni
- ☐ virtual metodlar və verilənlərin idarə edilməsini
- ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarını
- ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarını
- ☐ süni intellekt metodları və verilənlər bazasını

Sual: Vektor axtarış modeli nəyə əsaslanır? (Çəki: 1)

- ☒ sənəd və sorğuların vektor təsvirinə
- ☐ virtual metodlar və verilənlərin idarə edilməsinə
- ☐ kreativ metodlar və verilənlərin idarə edilməsi texnologiyalarına
- ☐ ənənəvi metodlar və verilənlərin idarə edilməsi texnologiyalarına
- ☐ süni intellekt metodları və verilənlər bazasına

Sual: Sorğu dilinin əhatə dairəsinin genişlənməsi nəyə səbəb olur? (Çəki: 1)

- ☒ sorğu dillərinin müxtəlifliyinə
- ☐ virtual metodların müxtəlifliyinə
- ☐ kreativ metodların müxtəlifliyinə
- ☐ verilənlərin idarə edilməsi texnologiyalarının müxtəlifliyinə
- ☐ süni intellekt metodların müxtəlifliyinə

Sual: Sorğu dilinin əhatə dairəsinin daralması nəyə səbəb olur? (Çəki: 1)

- ☒ sorğuların daha çox simvoldan ibarət olmasına
- ☐ virtual metodların oxşarlığına
- ☐ kreativ metodların oxşarlığına
- ☐ verilənlərin idarə edilməsi texnologiyalarının oxşarlığına
- ☐ süni intellekt metodlarının oxşarlığına

Sual: Axtarışın növləri (Çəki: 1)

- ☒ açarlı və açarsız
 - ☐ adlı və adsız
 - ☐ açıq və qapalı
 - ☐ adi və imtiyazlı
 - ☐ skalyar və vektorial
-

Sual: Axtarışın sistemlərinə aiddir (Çəki: 1)

- ☒ binar
 - ☐ ardıcıl
 - ☐ qeyri-ardıcıl
 - ☐ rabitəli
 - ☐ heç bir cavab düz deyil
-

Sual: internetdə informasiya resurslarının əsas xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- ☒ strukturlaşdırma
 - ☐ azalma
 - ☐ dəyərsizləşmə
 - ☐ fraqmentallıq
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir: (Çəki: 1)

- ☒ Paradox, dBase
 - ☐ Paralel
 - ☐ DEPO
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir (Çəki: 1)

- ☒ FoxPro, Microsoft Access
 - ☐ Promo
 - ☐ DEPO
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir (Çəki: 1)

- ☒ Microsoft SQL Server
 - ☐ Paralel
 - ☐ Dallas
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: VBİS-ə aiddir (Çəki: 1)

- ☒ İnterBase, Oracle
 - ☐ Orman
 - ☐ DEPO
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Bölmə: 1201

Ad	1201
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Meydana çıxma səbəblərinə görə (təbii fəlakətlər, qəsdli hərəkətlər)
- ☐ təsadüfilik
- ☐ aralıq nəticəyə görə
- ☐ ifadə formasına görə
- ☐ riyazi gözləməyə görə

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Vurulmuş ziyanın xarakterinə görə (maddi, mənəvi)
- ☐ mənəvi ziyanın miqdarına görə
- ☐ riyazi gözləməyə görə
- ☐ hamısı düzdür
- ☐ aralıq nəticəyə görə

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Təsir xarakterinə görə (aktiv, passiv)
- ☐ aralıq nəticəyə görə
- ☐ heç biri düz deyil
- ☐ birbaşa təsire görə
- ☐ riyazi gözləməyə görə

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Obyektə münasibətinə görə (daxili, xarici)
- ☐ aralıq nəticəyə görə
- ☐ heç biri düz deyil
- ☐ birbaşa təsire görə
- ☐ riyazi gözləməyə görə

Sual: Kriptoqrafiyanın predmeti nədir? (Çəki: 1)

- ☒ kriptoqrafiyanın predmeti informasiyanı neqativ təsirlərdən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir.
- ☐ kriptoqrafiyanın predmeti informasiyanı hər hansı təsirdən mühafizə edən vasitələrdir
- ☐ kriptoqrafiyanın predmeti informasiya mübadiləsi üçün istifadə edilən vasitələrdir
- ☐ kriptoqrafiyanın predmeti kompüterli mühafizə etmək üçün istifadə edilən çevirmələrdir
- ☐ kriptoqrafiyanın predmeti şəbəkəni kənar təsirlərdən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir

Sual: Kriptoqrafiya nə üçün tətbiq olunur? (Çəki: 1)

- ☒ məxfiliyi, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ qeyri- məxfiliyi, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ şəffaflığı, kəsilmələri, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ aşkarlığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün
 - ☐ məxfiliyi, kəsilmələrə nəzarəti, müəlliflikdən imtinanın mümkünlüyünü təmin etmək üçün
-

Sual: Şifrələmə proseduru nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ müəyyən kriptografik alqoritmdən və açardan istifadəni
 - ☐ müəyyən kriptografik alətdən və rəngdən istifadəni
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadəni
 - ☐ istənilən kriptografik üsuldən və açardan istifadəni
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadəni
-

Sual: Kriptografik alqoritm nədir? (Çəki: 1)

- ☒ məlumatların çevrilməsinin müəyyən üsuludur.
 - ☐ operandların ardıcılığıdır
 - ☐ əməliyyatların məcmusudur
 - ☐ simvolların ardıcılığıdır
 - ☐ müəyyən addımlardır
-

Sual: Kriptografik açar nəyə xidmət edir? (Çəki: 1)

- ☒ Açar çevirmə üsulunu konkretləşdirir
 - ☐ şəffaflığa
 - ☐ universallığa
 - ☐ axtarışın nəticəliliyinə
 - ☐ imtiyazların ləğvinə
-

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ qanunvericilik tədbirləri
 - ☐ mədəni tədbirlər
 - ☐ kütləvi-mədəni tədbirlər
 - ☐ məxfiliyin azaldılması tədbirləri
 - ☐ hazırlığın başa çatdırılması tədbirləri
-

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ inzibati tədbirlər;
 - ☐ mədəni tədbirlər
 - ☐ kütləvi-mədəni tədbirlər
 - ☐ məxfiliyin azaldılması tədbirləri
 - ☐ hazırlığın başa çatdırılması tədbirləri
-

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ təşkilati tədbirlər
- ☐ start tədbirləri
- ☐ kütləvi-mədəni tədbirlər
- ☐ məxfiliyin azaldılması tədbirləri

☐ hazırlığın başa çatdırılması tədbirləri

Sual: Bunlardan hansı informasiya təhlükəsizliyinin təminatı tədbirlərinə aiddir? (Çəki: 1)

- ☒ proqram-texniki tədbirlər.
 - ☐ start tədbirləri
 - ☐ kütləvi-mədəni tədbirlər
 - ☐ məxfiliyin azaldılması tədbirləri
 - ☐ hazırlığın başa çatdırılması tədbirləri
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Link nədir? (Çəki: 1)

- ☒ bir səhifədən digərinə keçid
 - ☐ ünvandan əvvələ keçid
 - ☐ adın dəyişdirilməsi
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnternetdə şəkillərin axtarışı menyusu (Çəki: 1)

- ☒ Find of picture
 - ☐ For people
 - ☐ sənəd
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnternetdə insanın axtarışı menyusu (Çəki: 1)

- ☒ For people
 - ☐ Find of picture
 - ☐ sənəd
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnternetdə insanın axtarışı proqramı (Çəki: 1)

- ☒ Outlook Express-in People altbəndi
 - ☐ Find of picture
 - ☐ İnternet Explorer
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Gopher informasiya –axtarış sistemi nəyin tapılmasına xidmət edir? (Çəki: 1)

- ☒ əsasən mətn informasiyasının

- ☐ əsasən rəqəm informasiyasının
 - ☐ əsasən səsli informasiyanın
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Müştəri proqram nə edir? (Çəki: 1)

- ☒ interfeys pəncərəsini ekrana çıxarır, konkret resursa çıxışı təmin edir
 - ☐ ünvandan əvvələ keçid
 - ☐ adın dəyişdirilməsi
 - ☐ səsənin modifikasiyası
 - ☐ heç bir cavab düz deyil
-

Sual: yeniləşdirilməyən səhifələrin təsiri (Çəki: 1)

- ☒ neqativ
 - ☐ pozitiv
 - ☐ neytral
 - ☐ cüzi
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İnformasiya resurslarının zonalara bölünməsi imkan yaradır (Çəki: 1)

- ☒ linklərin məzmunlu olmasına
 - ☐ ünvandan əvvələ keçidə
 - ☐ adın dəyişdirilməsinə
 - ☐ səsənin modifikasiyasına
 - ☐ heç bir cavab düz deyil
-

Sual: ALTAVİSTA nədir? (Çəki: 1)

- ☒ axtarış portalıdır
 - ☐ azalma meylinin təsdiqidir
 - ☐ dəyərsizləşmə meylinin təsdiqidir
 - ☐ fraqmentallığın meylinin təsdiqidir
 - ☐ heç bir cavab düz deyil
-

Sual: OİNGO sisteminin özünəməxsus cəhəti (Çəki: 1)

- ☒ sözlərin "mənasını" qavramaq qabiliyyəti
 - ☐ müəyyən kriptografik alətdən və rəngdən istifadə qabiliyyəti
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadə qabiliyyəti
 - ☐ istənilən kriptografik üsuldən və açardan istifadə qabiliyyəti
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə qabiliyyəti
-

Sual: Metaaxtarış sistemi hansı hallarda səmərəlidir? (Çəki: 1)

- ☒ nadir sözlərə görə axtarış üçün
 - ☐ adi sözlərə görə axtarış
 - ☐ mürəkkəb sözlərə görə axtarış
 - ☐ çətin sözlərə görə axtarış
 - ☐ heç bir cavab düz deyil
-

Sual: METACRAWLER nədir? (Çəki: 1)

- ☒ metaaxtarış sistemi

- ☐ istifadə rejimi
- ☐ nizamlama sistemi
- ☐ mürəkkəb axtarış sistemi
- ☐ heç bir cavab düz deyil

Sual: Təhlükələrin təsnifat əlamətlərinə aiddir? (Çəki: 1)

- ☒ Baş vermə ehtimalına görə (çox ehtimallı, ehtimallı, az ehtimallı)
- ☐ riyazi gözləməyə görə
- ☐ aralıq nəticəyə görə
- ☐ ifadə formasına görə
- ☐ təsadüfilik

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini (autentikasiya) təsdiq edə bilər: (Çəki: 1)

- ☒ bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptografik açar);
- ☐ aldığı nəyisə
- ☐ istənilən nəyisə
- ☐ bərpa olunmayan nəyisə
- ☐ itirilmiş nəyisə

Sual: Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: (Çəki: 1)

- ☒ sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analogi qurğu);
- ☐ bankomatın nömrəsini
- ☐ terminalın nömrəsini
- ☐ üstünlük parametrlərini
- ☐ istənilən informasiyanı

Sual: Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: (Çəki: 1)

- ☒ özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s.).
- ☐ həmkarlara məxsus biometrik xarakteristikalarını
- ☐ deskriptorun xarakteristikalarını
- ☐ şəbəkənin xarakteristikalarını
- ☐ seansın xarakteristikalarını

Sual: Parol nədir? (Çəki: 1)

- ☒ Autentikasiyanın ən geniş yayılmış növüdür
- ☐ müəlliflikdən imtina üsuludur
- ☐ onların elektron vasitələrlə ələ keçirilə bilməsidir

- ☐ vaxtaşırı dəyişdirilmə tələb edən sistem
 - ☐ heç biri düz deyil
-

Sual: Parolların ən başlıca nöqsanı nədir? (Çəki: 1)

- ☒ onların elektron vasitələrlə ələ keçirilə bilməsidir.
 - ☐ müəlliflikdən imtina üsulu olmasıdır
 - ☐ şəffaflığı təmin etmir
 - ☐ şəbəkə fəaliyyətinə mane olur
 - ☐ heç biri düz deyil
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərflər, rəqəmlər, doğru işarələr olmalıdır və s.)
 - ☐ müəlliflikdən imtina edilməsi
 - ☐ onların elektron vasitələrlə tətbiqi
 - ☐ vaxtaşırı korreksiya potensialı
 - ☐ heç biri düz deyil
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi
 - ☐ müəlliflikdən imtina edilməsi
 - ☐ onların elektron vasitələrlə tətbiqi
 - ☐ vaxtaşırı korreksiya potensialı
 - ☐ hamısı düzdür
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ parollar faylına icazənin məhdudlaşdırılması
 - ☐ müəyyən kriptografik alətdən və rəngdən istifadə
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadə
 - ☐ istənilən kriptografik üsuldən və açardan istifadə
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması;
 - ☐ sistemi qapanması
 - ☐ kriptografik üstünlüklərdən və açardan istifadəni
 - ☐ istənilən kriptografik üsuldən və açardan istifadəni
 - ☐ ixtiyari alqoritmdən və böyük açardan istifadəni
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan verir: (Çəki: 1)

- ☒ istifadəçilərin təlimatlandırılması;
 - ☐ kriptografik alətdən və rəngdən istifadə
 - ☐ şəbəkə üstünlüklərindən və açardan istifadə
 - ☐ istənilən kriptografik üsulun və açarın tətbiqi
 - ☐ istənilən alqoritmdən və böyük açardan istifadə
-

Sual: Parolun mühafizəsini gücləndirməyə imkan vermir: (Çəki: 1)

- ☒ parol generasiya edən proqramların istifadə edilməməsi.
- ☐ hakerlərin neqativ fəallığı azalır

- ☐ şəbəkə üstünlüklərindən və açardan istifadə
- ☐ istənilən kriptografik üsulun və açarın tətbiqi
- ☐ istənilən alqoritmədən və böyük açardan istifadə

Sual: elektron imza nədir? (Çəki: 1)

- ☒ müəllifi birmənalı identifikasiya etməyə imkan verən verilənlər blokudur
- ☐ hamıya məlum verilənlərin məcmusu
- ☐ şəbəkə üstünlüklərindən istifadə sxemi
- ☐ istənilən kriptografik üsulla yaradılan yığım
- ☐ istənilən alqoritmədən və böyük açardan istifadə hesabına yaradılan yığım

Sual: elektron imza hansı alqoritmlərlə reallaşdırılır? (Çəki: 1)

- ☒ rəqəmsal imzanın yaradılması və yoxlanması alqoritmləri
- ☐ istənilən alqoritmədən və böyük açardan istifadə hesabına
- ☐ elektron vasitələrlə
- ☐ vaxtaşırı korreksiya alqoritmləri ilə
- ☐ heç biri düz deyil

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ antivirus proqramları
- ☐ əlaqə sistemləri
- ☐ mübadilə sistenləri
- ☐ integrasiya sistemləri
- ☐ bütün cavablar doğrudur

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ xüsusi mühafizə proqramları
- ☐ əlaqə sistemləri
- ☐ mübadilə sistenləri
- ☐ integrasiya sistemləri
- ☐ bütün cavablar doğrudur

Sual: Proqram mühafizə metodları hansı vasitələrlə reallaşdırılır? (Çəki: 1)

- ☒ hazır tətbiqi proqramlar
- ☐ əlaqə sistemləri
- ☐ mübadilə sistenləri
- ☐ integrasiya sistemləri
- ☐ bütün cavablar doğrudur

Sual: informasiyanın təşkilati mühafizəsi istiqamətləri (Çəki: 1)

- ☒ təşkilati-texniki tədbirlər
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: informasiyanın təşkilati mühafizəsi istiqamətləri (Çəki: 1)

- ☒ qanunvericilik bazasının təkmilləşdirilməsi
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: informasiyanın təşkilati mühafizəsi istiqamətləri (Çəki: 1)

- ☒ məntiqi-etik normalar
 - ☐ əlaqə sistemləri
 - ☐ mübadilə sistenləri
 - ☐ integrasiya sistemləri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ parol
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ verilənlərin və proqramların şifrənməsi
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ VB obyektlərinə müraciət hüququnun təyin edilməsi
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: VB-nin mühafizə vasitələri (Çəki: 1)

- ☒ VB cədvəllərinin yazılarının və sahələrinin mühafizəsi
 - ☐ razılaşma
 - ☐ imtiyaz
 - ☐ dekodlaşdırma
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Elektron kommersiya nədir? (Çəki: 1)

- ☒ biznes idarəetməsinin yeni istiqamətidir
- ☐ alış-verişdir
- ☐ ticarətin ənənəvi formasıdır
- ☐ inzibati yanaşmadır
- ☐ hamısı düzdür

Sual: Elektron kommersiya nəyə imkan verir? (Çəki: 1)

- ☒ ticarət şirkətlərinə daha çevik olmağa, müştərilərin dəyişən tələbatlarını operativ şəkildə ödəməyə imkan verir.
- ☐ borcları ödəməyə və tərəfdaşlarla sıx münasibət şəraitində işləməyə imkan verir
- ☐ müştərilərlə ödənişlər aparılmasına imkan verir.
- ☐ müştərilərin malların haqqını ödəməsinə imkan verir
- ☐ ticarət tərəfdaşları ilə daha sıx münasibət şəraitində işləməyə imkan verir.

Sual: Elektron kommersiya nəyə imkan verir? (Çəki: 1)

- ☒ İstehlakçılar, coğrafi yerləşməsindən asılı olmayaraq özlərinə daha uyğun təchizatçı seçmək imkan qazanırlar.
- ☐ borcları ödəməyə və tərəfdaşlarla sıx münasibət şəraitində işləməyə imkan verir.
- ☐ müştərilərlə ödənişlər aparılmasına imkan verir
- ☐ müştərilərin malların haqqını ödəməsinə imkan verir.
- ☐ ticarət tərəfdaşları ilə daha sıx münasibət şəraitində işləməyə imkan verir.

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Elektron kommersiya elektron məlumat mübadiləsindən istifadə edərək hansı subyektlər arasında münasibəti genişləndirir? (Çəki: 1)

- ☒ biznesin müxtəlif növləri arasında
- ☐ aparıcı tərəfdaşlar arasında
- ☐ qeyri-hökumət təşkilatları və biznes stukturları arasında
- ☐ qeyri-hökumət təşkilatları və icra orqanları arasında
- ☐ bələdiyyə və dövlət orqanları arasında

Sual: Elektron kommersiya elektron məlumat mübadiləsindən istifadə edərək hansı subyektlər arasında münasibəti genişləndirir? (Çəki: 1)

- ☒ biznes və istehlakçı arasında
- ☐ bələdiyyə və icra orqanları arasında
- ☐ qeyri-hökumət təşkilatları və biznes stukturları arasında
- ☐ qeyri-hökumət təşkilatları və icra orqanları arasında
- ☐ bələdiyyə və dövlət orqanları arasında

Sual: Elektron kommersiya elektron məlumat mübadiləsindən istifadə edərək hansı subyektlər arasında münasibəti genişləndirir? (Çəki: 1)

- ☒ biznes və dövlət orqanları arasında
 - ☐ bələdiyyə və icra orqanları arasında
 - ☐ qeyri-hökumət təşkilatları və biznes stukturları arasında
 - ☐ qeyri-hökumət təşkilatları və icra orqanları arasında
 - ☐ bələdiyyə və dövlət orqanları arasında
-

Sual: Elektron kommersiya - biznesin elə bir formasıdır ki: (Çəki: 1)

- ☒ ortaqlara fiziki təmas olmadan münasibət yaratmağa imkan verir
 - ☐ pulsuz sövdələşmələri mümkün edir
 - ☐ işgüzar əlaqələri təmin edir
 - ☐ bərabərhüquqlu tərəfdaşlığı təmin edir
 - ☐ hamısı düzdür
-

Sual: Elektron kommersiyanın inkişafını ləngidən amil (Çəki: 1)

- ☒ qarşılıqlı elektron əlaqəsinin ümumi standartlarının olmaması
 - ☐ məlumsızlıq və xüsusi standartların olması
 - ☐ sövdələşmələrin qeyri-mümkün olması
 - ☐ işgüzar əlaqələrin kəsilməsi
 - ☐ bərabərhüquqlu tərəfdaşlığı qeyri-mümkünlüyü
-

Sual: Elektron kommersiyanın kateqoriyalarına aiddir (Çəki: 1)

- ☒ biznes-istehlakçı
 - ☐ istehlakçı- anbardar
 - ☐ fermer- emalçı
 - ☐ kommunalçı-sakin
 - ☐ heç biri
-

Sual: Elektron kommersiyanın kateqoriyalarına aiddir (Çəki: 1)

- ☒ biznes-biznes
 - ☐ istehlakçı- anbardar
 - ☐ fermer- emalçı
 - ☐ kommunalçı-sakin
 - ☐ hamısı
-

Sual: Elektron kommersiyanın kateqoriyalarına aiddir (Çəki: 1)

- ☒ biznes-idarə
 - ☐ bələdiyyə- icra strukturları
 - ☐ dizaynçı- arxitektör
 - ☐ kommunalçı-sakin
 - ☐ hamısı
-

Sual: Elektron kommersiya sistemlərində daha çox istifadə olunan protokol (Çəki: 1)

- ☒ SSL
 - ☐ FFD
 - ☐ BBV
 - ☐ QQD
 - ☐ PPO
-

Sual: Elektron kommersiyanın standartları dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ məlumatların elektron mübadiləsi standartları
 - ☐ mətnlərin elektron mübadiləsi sxemləri
 - ☐ məlumatların elektron mübadiləsi prinsipləri
 - ☐ modulların elektron mübadiləsi sxemləri
 - ☐ məlumatların elektron yığımları sxemi
-

Sual: Elektron kommersiyanın standartları dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ məlumatların sinxronlaşdırılması standartları
 - ☐ mətnlərin elektron mübadiləsi sxemləri
 - ☐ məlumatların elektron mübadiləsi prinsipləri
 - ☐ modulların elektron mübadiləsi sxemləri
 - ☐ məlumatların elektron yığımları sxemi
-

Sual: Elektron kommersiyanın standartlarının hazırlanması prosesində liderlərindən biri (Çəki: 1)

- ☒ GS1 Beynəlxalq assosiasiyası
 - ☐ AFFA
 - ☐ BMT
 - ☐ FAO
 - ☐ heç biri
-

Sual: Elektron kommersiya protokolunda tranzaksiya iştirakçılarına aiddir (Çəki: 1)

- ☒ kart sahibi
 - ☐ məlumat mənbəyi
 - ☐ seans qurucusu
 - ☐ kreativ operator
 - ☐ heç biri
-

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bloqçu kimdir? (Çəki: 1)

- ☒ Bloqçu (blogger)- bloq yaradan insandır
 - ☐ blok quran idmançıdır
 - ☐ bloklaşdırıcıdır
 - ☐ heç biri düz deyildir
 - ☐ baş kataloqçudur
-

Sual: Bloqlarda yazılardan əlavə nə ola bilər? (Çəki: 1)

- ☒ bloqlarda yazılardan əlavə: video, mp3, kiçik chat pəncərəsi və s. ola bilər
- ☐ elektron ticarət komponentləri

- ☐ elektron hərrac komponentləri
 - ☐ elektron ödəniş komponentləri
 - ☐ heç biri düz deyil
-

Sual: Web saytlar baş səhifələrə (HOME PAGE) görə neçə növə ayrılır? (Çəki: 1)

- ☒ Statik və dinamik Web səhifələr
 - ☐ elektron ticarət
 - ☐ elektron hərrac
 - ☐ elektron ödəniş
 - ☐ heç biri düz deyil
-

Sual: Danışiq signallarının ötürülməsinin internet texnologiyası nədir? (Çəki: 1)

- ☒ İP telefoniya
 - ☐ elektron ticarət
 - ☐ elektron hərrac
 - ☐ elektron ödəniş
 - ☐ heç biri düz deyil
-

Sual: VoİP nədir? (Çəki: 1)

- ☒ İP telefoniya
 - ☐ elektron ticarət
 - ☐ elektron hərrac
 - ☐ elektron ödəniş
 - ☐ heç biri düz deyil
-

Sual: İnternetdə reklamın üstünlükləri (Çəki: 1)

- ☒ bütün cavablar düzdür
 - ☐ ucuzluq
 - ☐ interaktivlik
 - ☐ sutkanın istənilən vaxtında əlyetənlik
 - ☐ böyük və məqsədli auditoriyanın əhatə edilməsi
-

Sual: İnternetdə reklamın çatışmazlıqları (Çəki: 1)

- ☒ bütün cavablar səhvdir
 - ☐ ucuzluq
 - ☐ interaktivlik
 - ☐ sutkanın istənilən vaxtında əlyetənlik
 - ☐ böyük və məqsədli auditoriyanın əhatə edilməsi
-

Sual: İnternetdə reklamın üstünlükləri (Çəki: 1)

- ☒ interaktivlik
 - ☐ bütün cavablar səhvdir
 - ☐ bahalıq
 - ☐ sutkanın istənilən vaxtında əlyetən olmaması
 - ☐ kiçik auditoriyanın əhatə edilməsi
-

